

ŞUSA, PETERBURQ VƏ PARİS
XATIRƏLƏRİ
(ATATÜRKƏ İKİ MƏKTUB)

ƏHMƏD BAY AĞAOĞLU

Əhməd bəy Ağaoğlu

Şuşa, Peterburq və Paris
xatirələri

(Atatürkə iki məktub)

Azərbaycan milli
kitabxanası

ÇAPAR

YAYINLARI

**Əhməd bəy Ağaoğlunun
doğumunun 150-ci ildönümünə ithaf**

Əhməd bəy Ağaoğlu.
Şuşa, Peterburq və Paris xatirələri

Tərtib edən: Dilqəm ƏHMƏD

Redaktor və korrektor: Günel MUXTAROVA

Qapaq dizaynı: Xəyal Danyal

Bakı, Çapar Nəşriyyat evi, 2019, 124 s.

ISBN 978-9952-8356-4-9

Bütün hüquqları qorunur.

© Çapar Yayımları, 2019

Kitabda Azərbaycan və Türkiyənin böyük mütəfəkkiri, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun xatirələri, yazıları və bəzi məktubları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotosəkillər, sənədlər dərc edilib.

Əhməd bəy Ağaoğlu

Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası Qarabağın Qurd-lareli tayfasından Mirza Həsən bəy, anası Sarıcalı tayfasından Taza xanım olub.

Böyük amisi Hacı Mirza Məhammed qardaşı oğlunu müctəhid kimi yetişdirmək istəyib, bu məqsədən ona 6 yaşında ikən fars və ərəb dili müəllimləri tutub. Amma anası Taza xanım övladının məmər olmasına istədiyi üçün ailədən gizli şəkildə evə rus dili müəllimi gətirib. Bu müəllim üç il ərzində rus dili ilə yanaşı hesab, tarix və coğrafiya dərslerini də öyrəndi. Şuşada gimnaziya açıldıqdan sonra Əhməd bəy imtahan verərək bu məktəbi qazanıb. İmtahanı uğurlu keçdiyi üçün gimnaziyanın birbaşa 3-cü sınıfına daxil olub. Bu zaman o, 45 şagird arasındaki 3 türkdən biri idi.

Əhməd bəy 1886-ci ildə Şuşa gimnaziyasının 6-ci sınıfını bitirib. Ali məktəbə daxil olmaq üçün 7 sınıf şərt olduğu üçün bir il də Tiflis gimnaziyasında təhsil alıb. 1887-ci ildə gimnaziya təhsilini tamamladıqdan sonra avqust ayında Peterburqa yola düşüb, buradakı Texnologiya İnstitutuna girməyə hazırlaşıb. Lakin bütün imtahanlardan uğurla keçəsə də, onu yəhudü hesab edən müəllim cəbr imtahanından kəsib, bununla da Əhməd bəyin Rusiyadakı təhsil hayatı baş tutmayıb. Bu hadisədən qazəblənən Əhməd bəy Rusiyani tərk edib və ali təhsil almaq üçün Parisə yola düşüb. Əhməd bəy 1888-ci il yanvar ayının 8-də Parisə çatıb.

Əhməd bəy Sorbonna Universiteti yanındaki Paris Hüquq Məktəbinin tələbəsi olub, eyni zamanda Ali Təcrübə Tədqiqatlar Məktəbində dövrün

tanınmış alımlarının mühazirələrinə qatılıb. 1888-1894-cü illərdə Parisdə yaşayan Ağaoğlu Ali Təcrübə Tədqiqatlar Məktəbi (Ecole des Hautes Etudes Pratiques) ilə bir sırada Canlı Şərq Dilləri Məktəbinin (Ecole des Langues Orientales Vivantes) məşğələlərinə də qatılıb. Buradakı müəllimləri arasında Ceyms Darmstater, Pol Şeffər, Barbye de Meynard kimi tanınmış şəxslər olub. Əhməd bəy, eyni zamanda, professor Ernst Renan (1823-1892), "Le Nouvelle Revue" məcmuəsinin naşiri Cülyetta Adam (1836-1936) ilə də dostlaşmışdı.

Parisdə münasibət qurduğu şəxslər barədə Əhməd bəy xatirələrində yazır: "Professor Ceyms Darmstaterin sevgisini qazandım. O, haqqında unudulmaz yaxşılıqlar etdi, səylər göstərməyə başladı. Məni evinə çağırıdı. Parisdə önməli bir ədəbi salon sahibi kimi tanınan və Paris ədibləri arasında seçkin mövqə qazanmış olan xanım Mari Robinsona təqdim etdi. Mən də müntəzəm şəkildə xanım Robinsonun salonuna getməyə başladım. Bu salonun ziyyarətləri arasında o zaman Fransanın məşhur alim və ədiblərindən sayılan Ernst Renan, Hippolit Ten, Qaston Paris, Julius Oppert, madam və müsəjyo Dielafo kimi şəxslər vardi. Ev sahibi məni onlara təqdim etdi".

Onun Parisdə tanış olduğu şəxslər arasında din-i-siyasi xadim və filosof Seyid Camaləddin Əfqani (1839-1897) də vardi. Bu barədə yazır: "İslam alaminin mütəfəkkirlərindən Camaləddin Əfqani hazırları Parisdə olduğu zaman mənim səda evimi başqalarının saraylarından üstün tutmuş, həftələrlə bir yerda qalmışdır".

1892-ci ildə Əhməd bəy şərqsünasların Böyük Britaniya paytaxtında keçirilən IX konqresinin iştirakçısı olub, şəlik məzhabinin İranın qədim dini

təlimlərindən biri – məzdakiliklə əlaqələrinə dair məruza ilə çıxış edib. Bu tarixi hadisə ilə bağlı xatirələrini "Kavkaz"da dərc etdirib.

Əhməd bəy 1894-cü ildə təhsilini bitirərkən Paris-dən İstanbula gəlib, "İttihad və Tərəqqi"nin orqanı olan "Şurayı-Ümmət"da məqalalar verib. Burada 6 ay yaşadıqdan sonra elə həmin il atasının ölüm xəbərini alaraq Qafqaza qayidib, öncə Tiflisdə yerləşib. Tiflis gimnaziyasında fransız dilindən dərs deyib, eyni zamanda "Kavkaz" qəzeti ilə əməkdaşlıq edib. 1896-ci ildə Şuşa edadi (real) məktəbinin fransız dili müəllimi təyin edilib. Burada dərs deyərkən el arasında "Firəng Əhməd" adlanıb. Şuşada açıldığı qiraətxana-kitabxana o dövrün yeni tipli mədəni ocaqlarındandır. Onun həyatının bu dövrü haqqında qohumu Yusif Vəzir yazırdı: "Əhməd bəy məclis-də danışanda heç bir molla cəsarət edib onun fikirlərinə qarşı çıxı bilmirdi. Sərt və asabi bir adam idi, xüsusən bəylərin qudurğanlığına döza bilməzdii. Onlarla bir məclis-də qarşı-qarşıya galidimi, həmişə dalaşardı, həmişə da tapançasını hazırlı saxlardı".

Əhməd bəy 1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya köçüb, "Kaspı" qəzeti-nin redaktoru, aparıcı müəlliflərindən biri olub, Əlimardan bəy Topçubaşovla six əməkdaşlığı başlayıb. Eyni zamanda, müəllimliklə fəaliyyətini burada davam etdirib, Kimmersiya məktəbində fransız dili müəllimi işleyib. Cox keçmədən Bakı Şəhər İdarəsinin üzvü seçilib. "Axund və islam" adlı ilk əsərini də bu zaman yazıb.

1901-ci ildə Tiflisdə rus dilində «Женщина по исламу и в исламе» ("İslama görə və islamda qadın") kitabı nəşr edilib. 1905-ci ildə Bakıda Əli bəy Hüseynzadə ilə birlikdə Hacı Zeynalabdin

Tağıyevin vəsaitinə "Həyat" qəzetini buraxmağa başlayıb. 1906-ci ildə "Irşad" qəzeti, ertəsi il eyni zamanda türkçə və rusça "Tərəqqi" ("Порпец") qəzetlərini nəşr edib.

Əhməd bəy 1905-ci ildə Peterburqa gedərək Rusiya müsəlmanlarının maraqlarını müdafiə edib. Həmin ildə onun təşəbbüsü ilə "Fədat" cəmiyyəti yaradılıb. 20 fevral-6 mart 1906-ci ildə Tiflisdə Qafqaz canişini İ.Vorontsov-Daşkovun sadriliyi altında keçirilən erməni-müsəlman barişçisi qurultayında Azərbaycan nümayəndələri arasında yer alıb. Məhəmməd Səid Ordubadi "Qanlı sənələr" əsərində Əhməd bəyin bu görüşdə çıxışının matni ni verdikdən sonra qeyd edib: "Söz bura yetişəndə cənab Əhməd bəyin başı gicəlib oturur yera, onu aparırlar sarayın bir otağına, bir az keçdikdən sonra özüne gəlib məclisə daxil olur".

Buna səbəb Əhməd bəyin günlərlə xalqının müdafiəsi yolunda çalışması idi.

Əhməd bəy 1906-ci ilin oktyabrında yaradılan gizli "Qafqaz Ümummüsləman Müdafiə Komitəsi Difai"nın qurucusu olub. "Difai"nın qurulmasında məqsəd Azərbaycan türklərini ermənilərin hücumundan, eləcə də çar məmurlarının zülmündən qorumaq olub. "Difai" bu yolda kifayət qədər uğurlu fəaliyyət göstərib.

Bu fəaliyyətlərinə görə çar hakimiyyətinin ciddi təqib etdiyi Əhməd bəy 1909-cu ildə ikinci Məşruyyət elan edildikdən sonra Türkiyəyə gedib. Burada Parisdə oxuyarkan dostlaşmış Əhməd Rza bəy və doktor Nazim vəsiti ilə "İttihad və Tərəqqi" cəmiyyətinə girib. Həmin il Maarif Nazirliyində ibtidai təhsil müfəttişi təyin edilib. Süleymaniyy-

yə "İttihad və Tərəqqi" klubunun rəisi olub, 2-3 il içərisində İstanbulda fransızca "Jeune Turc" (Gənc Türk) və türkçə "Tərcümani-həqiqət" qəzətlərinin baş redaktoru işləyib. Bu dönmədə Ziya Gökalp, Yusif Akçuraoğlu, Məhəmmədəmin Yurdəqulla bərabər "Türk Ocağı"nın qurub. 1910-1914-cü illərdə "Xalqa doğru", "Sıratül-müstəqim", "Türk Yurdı" kimi mətbuat orqanlarında iştirak edib. 1911-1912-ci illərdə İstanbul Universitetində "Türk mədəniyyəti tarixi" kafedrasının müdürü olub. 1915-ci ildə Afonyakarahisar millət vəkili seçilib. Həmin il "İttihad və Tərəqqi"nin Ümumi Mərkəzinin üzvü olub.

Əhməd bəy 1915-ci ildə İstanbulda yaradılan "Rusiya Türk-Tatar Müsəlmanlarının Hüquqlarının Müdafiəsi üzrə Komitə"yə daxil olub.

Azərbaycan Cümhuriyyətinin qurulmasından sonra Əhməd bəy Bakını işğaldan azad etməyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Vətənə qayıdır. Həmin ilin 7 dekabrında yaradılan Azərbaycan Parlementinə Qarabağdan millət vəkili seçilib.

Əhməd bəy 1919-cu ildə Azərbaycanın müstəqiliyinin tanınılmasını əsas məqsəd kimi qarşısına qoyan, Əlimardan bəy Topçubaşovun sədri olduğu Sülh Heyatına daxil edilib. Amma ermənilərin fitnəsi nəticəsində ingilislər onu İstanbulda "ermənilərə zülmə etmək, erməni qırğınına qatılmaq" ittihamı ilə suçlayıb Malta adasına sürgün ediblər. Əhməd bəy adada əsir qaldığı müddətdə xatirələri ilə yanaşı, "Üç mədəniyyət" və "Könülsüz olmaz" əsərlərini qələmə alıb.

1921-ci ildə Ankara hökuməti onu Maltadakı başqa əsirlərlə birgə ingilis əsirlərinə dəyişdirib.

Sürgündən xilas olduqdan sonra Əhməd bəy mayın 11-də Romadan Nərimanova məktub ünvanlaşır. Məktub "Kommunist" qəzətində çap olunur. Məktubda Əhməd bəy sürgünə qədərki düşüncələrinin əksinə olaraq, bolşevizmین üstünlüklerindən bəhs edir, bunun xilas yolu olduğunu göstərir və qoca yaşlarında vətanında xidmət etmək istədiyini bildirir. Məktubun cavabında Nərimanova onu yüksək vəzifəyə dəvət edir. Nərimanovdan cavab məktubu alan Əhməd bəy artıq Türkiyədə idi. Sürgün illərində az məlumatı olduğu Sovet rejiminin tam mahiyyətini anladığı üçün Nərimanova bu dəfə fərqli məktub göndərir. Məktubundakı fikirlər belə idi: "Təmsil etdiyiniz fikir sisteminə qatılmırıam; Türkler üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqqında Sizə də məlum olan fikir və qənaətimdə qalıram; Əsərətdən qurtararaq mənə yenidən can və varlıq vermiş Ankaraya getməyim mənim üçün bir namus borcudur".

Məktubunun sonunda isə qeyd edir: "Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir, mübarəkdir".

Bələliklə, Atatürk hökuməti ilə isti münasibətlər quran Əhməd bəy öncə Türk Qurtuluş hərəkatına qoşularaq İrşad Heyatının üzvü, 1921-1923-cü illərdə isə Mətbuat ümum müdürü işləyib. Daha sonra Ankara və Türkiyənin səsini dünyaya yayan yeganə yayın vəsiti durumundakı "Hakimiyəti-milliyyə" qəzetiin ümum müdürü və baş redaktoru olub. 5 noyabr 1925-ci ildə Mustafa Kamal Atatürk Ankara Hüquq Məktəbini açıb. Əhməd bəy bu məktəbdə hüquq fakültəsinin qurulmasına fəal iştirak edib və hüquqi-səsiyyə (konstitusiya hüququ) professoru olub. Məktəbdə bu fənn

üzrə ilk dərsi 1925-1926-ci illərdə o, tədris edib.

1928-cı ildə "Türk Ocağı" Ə. Ağaoğlunun "Üç mədəniyyət" kitabını nəşr etdirib. 7 avqust 1930-cu ildə müxalif "Sərbəst Firqə" qurulub. Onun rəhbərləri içarısında Fəthi bəy və Nuri (Conker) bəylə birgə Əhməd bəy də olub. Atatürkün göstərişi əsasında qurulan bu partiyadakı fəaliyyəti ilə bağlı Əhməd bəy "Sərbəst firqə xatirələri" adlı əsərini yazib.

1933-cü ildə Əhməd bəyin "Dövlət və fərd" kitabı çap olunub.

Əhməd bəy 1933-cü ildə gündəlik "Axın" qəzeti buraxmağa başlayıb. "Axın" qəzetiñin ilk sayı 1933-cü il mayın 29-u, bazar ertəsi günü çıxb. Həmin ilin 24 sentyabrına qədər davam edib, ümumiyyətdə 119 sayı nəşr olunub. Qəzet mövcud hökumət qarşı müxalif idi, qəzətçilik prinsiplərini rəhbər tutmuşdu. Çap etdiyi qəzet barədə Ağaoğlu yazırıd: "Demokratiyani, azadlığı, vəzifə məsuliyəti ni xatırlatmaq istəyən "Axın" yaxşıya yaxşı, piss pis deməkdan çəkinməyən arslanca bir vətənsevərliklə irəlilizyir... "Axın" ilə onların getdiyi yol ayrıdır. "Axın" onların getmadığı bir yolu özüna kəbə etmişdir. "Axın" öz mənşətini düşünmür. İnsanlılığı, qəzetçilik, matbuat şərafını məqsədi hesab edir. Digər qəzətlər dünən əmniyyət müdüründən şikayət edirlər, sabah işa şikayət etdiklərini inkar edirlər. Çünkü çəkinirlər, qorxurlar... "Axın" fikir hürriyyətini, qələm hürriyyətini, Vətən hürriyyətini təmsil edir... Haqqı söylər və haqqqa hörmət edər".

Dolmabağça sarayında Əhməd bəy "Axın" a görə Atatürkə üzülməli olur. Yemək-içmək mərasimindən sonra Atatürk "Axın"ın son saylarının qətirilməsini əmr edir. "Axın"da yazılın tənqidi

yazilar oxunur. Atatürk bir şəxsin həm dövlətin universitetində professor, həm də qəzətdə redaktor olmasının mümkünüyünü soruşur. Fuad Köprülüzadə bunun mümkünüsüz olduğunu deyir. Atatürk qəzətin maliyyə mənbələrini açıqlamasını tələb edir Əhməd baydən. Əhməd bay asəbləşərək deyir: "Axın"ın nüsxələri bura götürilərək məqalələrim oxunan zaman qəzeti bağlamağa qərar vermişdim. Ancaq bir halda ki belə şübhə var, müfəttişlərinizi göndərərək pulları haradan və necə tapdıǵımı yoxlatdırımayınca qəzeti bağlamayaçağam".

Onun bu cavabından Atatürk qeyzlənir, ona "unutma ki, sən bir siğintisan" deyir.

Mustafa Kamal bu ifadə ilə onun Türkiyəyə "kənar"dan galmışına işara etmişdi. Adatən Əhməd bəyə "kənar"dən gəldiğini xatırlatmaları üçün rəqibləri onu "şia", "Ağayev" kimi yazırıdalar.

Bu ifadə Əhməd bəyə çox təsir edir, Atatürkə deyir: "Paşam, mənə çox adamlar bu sözü söylədilər. Hamisina gülərək keçmişdim. Amma indi sizin dilinizdən eyni sözləri eşitmək məni ruhumun ən dərin qatlarına qədər sarsıtdı. Çünkü o birilər kiçik adamları. Siz isə bu məmləkəti qurtarmış insansınız. Bir yandan dünyadan türk iqrindən, türk millətindən yaranması fikrini ortaya atırsınız, o biri tərəfdən də sərhədlərimizdən iki saathq məsafədəki xalis türk məmləkətindən və nə yazıqlar ki, əsir bir məmləkətində türkün öz hürriyyətini mühafizə etməyə müvəvvəq olduğu torpaqlara galən xalis bir türkə "qoltuğa sığınmışan" deyirsiniz. Bu nə qorxunc təzaddır və nə üçün Allah mənə sizi belə bir təzadlı uğurum üzərində görmək fəlakətini nəsib etdi?" Bu cavabdan sonra sahvinə başa düşən Atatürk onun boynunu qucaqlayıb: "Sən məni yanlış anladın", - deyə üzrxaklıq edir.

Amma buna baxmayaraq, o illərdə gerçəkləşdirilən universitet islahatında Əhməd bəy ixtisar edilib və təqaüdə çıxb.

Atatürk Əhməd bəydən bir il öncə vəfat edir. Qızı Sürəyya Ağaoğlu xatirələrində Atatürkün ölüm xəbərini eşitdikdən sonra evə gedərən atasının ağladığını görür: "Evdə anamın ölümündəki kimi bir matəm havası vardı. Atam yazı masasının üzərində dayanaraq hönkür-hönkür ağlayırdı: "O, böyük bir vulkan idi, bəzən alov fışqırırdı - mənə də fışqırırdı - amma gözəl bir alovdu".

Atatürk ölen kimi onu sevmayənlər fürsət gözləyərək onun əleyhinə yazı yazmağa başlayırlar. Bu vaxt Əhməd bəy bir məqaləsində yazar: "Napoleon öldükdən sonra heç bir fransız onun əleyhinə yazı yazmağı ağlına gətirməmişdi".

Təqaüdə göndərilmək Əhməd bəy üçün ölüm-dən betar idi. Bu baradə o, Sərbəst Firqənin rəhbəri olmuş Fəthi Okyara yazdığı məktubda bildirir: "Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılıraq məttəl və seyrçi durmaqdır".

1939-cu ilin 19 mayında o, seyrçi durumunu da itirərək həyata gözlərini yumur.

Ondan geriyə isə minlərlə məqalə, "Mən kiməm", "İran və inqilabi", "Könülsüz olmaz", "İxtilalmı, inqilabmı?", "Sərbəst insanlar ölkəsin-də", "Tanrı dağında", "İngiltərə və Hindistan", "Dövlət və fərd", "Üç mədəniyyət" kimi dəyərləi əsərlər qalır.

Əhməd bəy Ağaoğlu haqqında ən geniş xatirələr onun övladlarına məxsusdur. Oğlu Səməd Ağaoğlu "Atamdan xatirələr", "Atamin dostları", "Həyat bir macəra" adlı əsərlərində, qızı Sürəyya Ağaoğlu isə "Bir ömrə belə keçdi" adlı kitabında onun haqqında maraqlı bilgilər veriblər.

Əhməd bəy həyatının müxtəlif dövrləri haqqında geniş xatirələr yazıb. Malta əsrliyində qaldığı döñəmi ehtiva edən "Mütərəka və sürgün xatirələri", eləcə də Türkiyədə Atatürkün əmri ilə yaradılan müxətərif partiyasının faaliyyəti ilə bağlı "Sərbəst firqə xatirələri" adlı iki əsəri mövcuddur. Həyatının Şuşa, Peterburq, Paris döñəmləri ilə bağlı isə müxtəlif qəzətlərdə məqalələri dərc olunub. Özünün yazdığı tərcüməyi-həli Əlyazmalar İnsti-tutunun arxivində qorunur.

Sürəyya xanımın xatirələri

Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu "Bir ömrə belə keçdi" adlı xatirələrində atası haqqında maraqlı bilgilər verib. Sürəyya xanım ailəsi haqqında bunları yazıb:

"Anam Sitarə xanım Qarabağın köklü ailələrindən Əbdürrahman Vəzirovun qızı, atam Əhməd bəy yenə Qarabağ bayılardan mülkədar Həsən Ağayevin oğludur. Anamın ailəsində çox zangın və intellektual şəxslər olub. Atamin ailəsi böyük pambıq tarlalarının sahibi olub, ailənin başçısı və məşhur İsləm alimi olan ən böyük qardaş Məmməd bəy hazırda lisey kimi istifadə olunan evlərində elmi toplantılar təşkil edib. İki tarzın da ailəsi zamanına görə qabaqcıl dünyagörüşlü insan-lar imiş... Uşaqlığımı, İstanbuldan Bakıya getməyimizi yuxarı kimi xatırlayıram. Əmim Hüseyn bəy amamı, Hu-may bibimi, atamın bir qardaşı oğlunu və ən böyüküaltı

yaşında olan məni, qardaşlarımı qatarla yola saldı. Qohumlar ağlayırdı. Anam və Humay bibim da. Yenə xəyal kimi Batumdan gəmiyi minməyimizi və mənə çox qələbəlik görünən Qalata limanına gəlişimizi və o qələbəlik içərisində atamın biza əl salladığını görmüş oluram. 1910-cu il idil... Anama aşiq olan atamın evlənmə təklifi onu "Firang Əhməd" kimi görən nənəm tarzından redd edilmişdi. Çox mühafizəkar bir qadın olan ana nənəm atam evin öndən keçərkən anamın balkona çıxmamasına da dözə bilmirmiş. Bir müddət sonra Peterburqa gedən atam, orada dostu, anamın əmisi oğlu Farrux bəy ilə danışarkən onun "niyə evlənmirsən" sualına: "Mənim istədiyimi mənə vermirlər, mənə galmak istəyənləri isə mən bəyənmirəm", - deyə cavab verir və sirlənir Farrux bəy açır. Həmin vaxt artıq nənəm və vəfat etdiyi üçün Farrux bəy: "Mən sənə Sitaranı verdİM", - deyərək Qarabağa anamın atasına telegraf göndərir. Atam o dövrdə adət olmadığı halda, nişanlısını ziyarət etməkə, ona hədiyyələr verməkə babamın və qonaqların təcəccübünə səbəb olmuşdu. Beləcə, evləniliblər.

Sürəyya xanumin yazdığınıza göre, qız uşaqlarını çox sevən Əhməd bəy xanum Sitarə hamilə qaldığı vaxt böyük həyəcanla qız uşağı gözələyib, əgər qız olarsa, ona gözəl hədiyyələr alacağına söz verib: "Çətin doğuşla dünyaya gəldiyim üçün ilk olaraq anamı xilas etmək üçün heç kim mənimlə məşğul olmamış, təhlükə keçdiyikdən sonra ailə böyük sevincə qərəb olmuşdu. Atam anama on iki böyük qızıl düymə, mənə da on iki kiçik qızıl düymə hədiyyə etmişdi. Atamın qız uşağı sevgisi o qədər dərin idi ki, illə nəzəsinin də qız olmasına istəyirdi. Tezerin qızı Suna dünyaya gələndə atam bu arzusuna da çatdı. Məndən sonra qardaşlarım Tezer, Əbdürəhman və Səməd Bakıda doğulublar".

Sürəyya atasının Fransadakı tələbəlik həyatı ilə bağlı da maraqlı məqamlara toxunub: "Əhməd bəy Parisdə tanınmış yazıçı və tarixçi Renanın tələbə-

si olarkən Renan onu çox bəyənib və: "Sən dünya miqyasında alım ola biləcək səviyyədə bir insan-sən, məmləkətinə getma, Şərq sən yeyər", - deyib. "Atam isə: "Şərqiñ də oxumuş insana ehtiyacı var; Sizdən öyrəndiklərimi məmləkatimdəki vətəndaşlarıma da öyrədəcəyəm", - cavabını verib. Renan atamı dövrünün tanınmış yazıçılarından Madame Adama təqdim edib, "Revue des Deux Mondes" jurnalında yazılarını çap etdirib, "Şəh məzəhəbinin mənşəyi" adlı bir tədqiqat hazırlatdıraraq atam L.Curzonun da qatıldığı Londonda toplanan seminara göndərib. İran şahı bu araşdırımıya görə atama, bu gün də ailənin uğur üzüyü saydıgımız firuzə bir üzük hədiyyə edib. Atam o illarda Zərdüşti müəllimi Darmistradt ilə birlikdə farscadan tərcümə edib və mülliəti bunu kitabında qeyd edib. Bu işləri ilə yanaşı atam, Əhməd Rza bəy, göz həkimi Əsəd paşa, dr.Nazim bəy kimi jön türklərlə də tanış olub. Əhməd Rza bəylə Lüksemburq bağında saatlarla Türkiye və türk dünyası haqqında müzakirə aparıblar. Bütün bu təsirlərlə Qarabağa "Firang Əhməd" olaraq dönen atam ətrafına özünü, öyrəndiklərini tanıtmağa çalışıb".

S. Ağaoğlunun yazdığınıza göre, 1908-ci il Hürriyət ixtilalından sonra Əhməd bəy Fransada tanış olduğu İttihadçılar qatılmaq məqsədilə əsir bir Türk diyarından Türkiyəyə gedib: "Sonra anama Türkiyədə qalmaga qərar verdiyini, məmləketindən, ailəsindən ayrılmıq istəməzsə, Azərbaycanda qala biləcəyini, amma Humay bibim ilə bizlərin əmiliyi İstanbulda gəlməyimizi istədiyini yazar. İlkən sonra atamın sənədlərini qaydaya salarkan anamın atamın bu məktubuna cavabını tapdim. Çox sırin və qati bir ifadə ilə "Sən haradasansa, man oradayam, uşaqları da götürirəm" deyə yazmış. Anam ömrü boyu atamın yanında oldu, onun siyasi həyatına dəstək

oldu. Nehrunun həbsxanada yazdığı və mənə də verdiyi "Hindistani kəşf" kitabını oxuyarkən onun güclü xanımini anama oxşatmışdım".

S. Ağaçlıının yazdığını göre, bir dəfə Atatürk onu, bacısı Tezeri və valideynlərini evinə yemaya davət edib. Yemək vaxtı qarson boşqabı Atatürkün öünüə qoymaq istəyarkən Atatürk Sürəyyaya uzadıb, o isə boşqabı alıb öünüə qoyp. Daha sonra Atatürk digər boşqabı Tezerə uzadarkan etiket qaydalarını bilən bu bacı boşqabı alıb yenidən Atatürkü uzadıb. Bu hal Əhməd bəyi qəzəbləndirib: "Getməzdən öncə Lətifə xanım "Evə atandan çəkəcəyin var, sənə çox hirslandı" deyərək güldü. Anımla atam asəbiləşmək üçün evə çatmağı gözləmədiilər. Atatürkün bizi evə aparmaq üçün verdiyi avtomobilə minər-minməz atam: "Hüquq fakültəsinə bitirmişən, amma adam olmamışan. Dünyanın an böyük adamlarından biri sənə servis edir, sən da alursan".

Dağ başında buz axtarışı

Sərt xarakterə malik olan Əhməd bəy övladları üçün həddindən artıq qayğıkeş idi. Buna görədir ki, onların hamusunun yüksək təhsil almasına çalışmış, qarşılaşan Türkiyədə çağdaş insan olmaları üçün çalışmışdı. Sürəyyə qardaşı Səmədin xəstalılmasına ilə bağlı maraqlı bir hadisəna naqıl edir. Belə ki, bir dəfə Səməd xəstələnir və ağızından qan gelir. Həkimlər diaqnoz qoza bilmədikləri üçün aila təşvişə düşür. Məsləhət bilinir ki, başına buz qoyulsun: "O dövrdə isə buz bir liüks idi. Atam dəli kimi atına atlada və atrafındakı dağlara gedərək buz və qar yiğdi, cüvala doldurub gatirdi. Evin bağçasında bir cuxur qazdı, buzları ora basdırıldı. Lazım geldikdə oradan götürürdük. Atam uşaqlarına belə düşkün idi".

Əhməd bəyin ölümü

1939-cu ilin mayın 19-u. Əhməd bəy xəstə yatağında yatır. Dostları, həkimlər başının üstündədir. Həkim olan qızı Gültəkin ona nar suyu götürir. Əhməd bəy üzünü həkimlərə tutur: "İnsan hər zaman şəmpən içməz, qızımın hazırladığı bu məhlül hamusundan gəzəldir".

Daha sonra övladlarının bibi kimi bildiyi Hu-mayla yalnuz qalmaq isteyir: "Men ölüram, sənə çox zahmat verdim, hirsəndiyim zamanlar da oldu, haqqını halal et. Bu daxilda 250 lıra var, məqalalarımın puludur. Cənəzəmdə o pulu xurçlayın. Səni uşaqlara, uşaqları da sənə amanat edirəm".

Daha sonra üşüdüyünü deyir, iynə vurmağı istayırlar, icazə vermir: "Artıq bu makina pərcim tutmaz".

Qızı Tezer ağlayır. Üzünü ona çevirir: "Ağlama, qızım, insan şürrül bir makinadır, o da bir gün duracaq, albatta. Mana söz verin, heç bir gücsizi bir-birinden dən ayırmayacaq. Heç bir zaman doğrunu söyləməkdən çəkinmeyin, doğruya "doğru", ayriyə "ayrı" deyin. Bibinizə, uşaqlarına yaxşı baxın".

Sonra üzünü Sürayyaya çevirir: "Söz ver, ağlamayacaqsan. Mənim vücudum sizlərlə, ruhum anam, atam, Sitarə ilə... Qarşimdadırular.. Onlarla bərabərəm" deyə fisildiyir...

Səməd bəyin xatirələri

Türkiyədə Adnan Menderes hökumətində yüksək vəzifə tutan Səməd Ağaoğlu da atası haqqında

geniş xatirələr yazıb, onun Malta məktublarından bir qismini kitablarında dərc edib.

Əhməd bəy Ağaoğlu ömrünün sonlarına yaxın kiçik həcmli xatırə yazıb. Təessüf ki, həm ömrünün, ahl çağında, həm də düşünsə böhranı içində olduğu bir dönenmdə qələmə aldığı üçün xatirələrini tamamlamayıb. Oğlu Səməd Ağaoğlu bunu belə izah edib: "Ölümündən iki ay əvvəl mənə son saatları oxudqudan sonra "artıq dayandıracağam" dedi. "Xatirənin içində üzülmək mani sonsuz dərəcədə təsirləndirir. Məndən sonra sizlər dəftərimdən davam edərsiniz".

Amma buna baxmayaraq, Əhməd bəy xatirələrində həyatının bizim üçün maraqlı olan Şuşa, Peterburq, Paris dönenmini yazıb. Bu xatirələrdən Ağaoğlu ailəsinin timsalında dönenin ab-havasını çox rahat hiss etmək olur.

S.Ağaoğlunun 1940-ci ildə hazırladığı "Atamdan xatirələr" kitabında yer alan bu xatirələrlə yanaşı, dövrün məşhur şəxsiyyətlərinin Ağaoğlu haqqında yazdığı məqalələr də toplanıb. Kitabda Məhəmmədəmin Rəsulzadə ilə Mirzəbala Məhəmmədzadənin də yazıları yer alıb.

Biz həmin kitabdan Əhməd bəyin özü haqqında yazdığı "67 il sonra" başlıqlı xatırəsini və M.Rəsulzadənin məqaləsini dilimizə uyğunlaşdırıq. Eləcə də Əhməd bəyin an yaxın üç dostu olan Yusuf Akçura, Cəlal Səhir və Müəllim Cövdət haqqında "Cümhuriyyət" qəzetində yazdığı 3 məqaləni daxil etdik. Bu məqalələr həm də Əhməd bəyin həyatı ilə bağlı maraqlı bilgiləri özündə ehtiva edir.

Kitabın sonuna isə Əhməd bəyin Mustafa Kamal Atatürkə ünvanladığı rəsmi məkubların Əh-

məd bəyin arxivində qalan surətlərinin mətnini dərc etdik. Bu məktubların oxunmasında professor Ədalət Tahirzadə və tarixçi Ruslan Rəhimov bizə köməklilik edib.

Kitabda Əhməd bəyin doğulduğu Şuşa şəhərinin əski təsvirləri isə kolleksiyası İlqar Rəhimovun arxivindəndir. Əhməd bəyə aid fotosəkillərin əksəriyyəti isə şəxsi kolleksiyamızdandır.

Dilqəm ƏHMƏD

Əhməd Ağaoglu



Ağaoğlu Əhməd bəyin şəxşində türk dünyasının məşhur mütəfəkkir və mühərrirlərindən birini itirdi.

Ziya Gökalp, Yusuf Akçura kimi türklük cərayanının məşhur simaları ilə yanaşı, Ağaoğlu Əhməd ismini Türk dünyasında bilməyən bir fikir adamı yoxdur. Türkiyənin "Jöntürk" inqilabından və bəri keçirdiyi 30 illik vələvləli həyatında Ağaoğlunun fikir, mətbuat və siyaset sahəsində oynadığı canlı rol ölüümü münasibətlə nəşr olunan mətbuatda qeyd olunub.

Özünəməxsus mücadilə və münaqişə hərərəti Türkiyəyə idealist Avropa nəşriyyatçılığını getir-diyi üçün dost və məsləkdaşları arasında "ustad" namını qazanan Əhməd bəyin fikri-həyatındaki şəxsiyyətini təsbit etmək üçün Malta əsərəti əsnasında yazdığı "Üç mədəniyyət" risaləsinə müraciət etmək lazımdır.

Osmalı imperatorluğunun hərbi-ümumi (I Dünya Müharibəsi – D.Ə.) nəticəsindəki müdafiə fəlakəti Əhməd bəy uzun zamandan bəri daşıdığı düşüncə və təqnidlərini müəyyən bir sistem halında şəkilləndirməyə sövq etmişdir. Uzaq Şərqi-Budda mədəniyyəti kimi Yaxın Şərqi – İslam

mədəniyyətinin də Qərb mədəniyyətinə qəti surətdə mağlub olduqlarını özünaməxsus kəskin bir ada ilə yazar Əhməd bəy bu risaləsində biza fanatik bir qərbçi kimi təqdim olunmaqdadır.

1894-cü ildə Fransadakı təhsilini bitirdikdən sonra Qafqaza dönen Əhməd bəyə yurdaları boşuna "Firəng Əhməd" deməmişdilər. Bu ad ona Firangistanda oxuduğundan daha çox, firang fikir və ideallarını yaymaq yolunda göstərdiyi səyə görə qoyulmuşdu.

Bu ərafələrdə, rusca və türkçə yayımlanan yazılarla görə biz Əhməd bəy bir tərəfdən müsəlman qadınlarının düşdüyü zəlil mövqeyə, digər tərəfdən də İslam dünyasının mənəvi çöküş və çürüməsinə səbəb olan "axund"lara qarşı savaş açmış görürük.

Əhməd bəyin bu savaşda daşıdığı firanglıyi yuxarıda qeyd etdiyimiz "Üç mədəniyyət" risaləsində daha da inkişaf edib, bütün həyatı boyu daşıdığı ideologiyayan sistemli bir ifadəsini tətip.

Şüurlu həyatının sonlarında ümumtürkü və türkiyəci olan Ağaoğlu bu həyata öz nəslinin əksər nümayəndləri kimi, daha çox islami yönü daşıyan mübhəm bir milliyyətçilik şüuru ilə girmişdi.

Azərbaycanın Qarabağında patriarchal bir ailə mühiti içərisində islami tərbiyə görən Əhməd bəy Parisdə təhsil aldığı Qərb metodu və məniməsədiyi liberal fikirlərlə məmləkatinə döndükdən bir az sonra mühüm bir tarixi hərəkatdan təsirlənmişdi. Yaponiyadan Port-Arturda qələbəsi Çarlığın qorxunc heybatını qırılmışdı. Rusiya kimi Türkiye ilə İran da daxili islahat və hürriyyət hərəkatları ilə çalxalanurdu. Bütün Rusiya müsəlmanları kimi

Qafqaz müsəlmanları üçün də bu hadisə milli və siyasi oyanış dövrünü müjdələyirdi.

Cox keçmədi ki, Rusiyada 1905-ci il inqilabı baş verdi. Qafqaz müsəlmanları arasında geniş miqyasda naşriyyat və təşkilat imkanı hasil oldu.

Bundan əvvəl ara-sıra six senzura altında və müxtalif müşkülət içində meydana gələn türkçə bəzi nəşrlər istisna olmaqla sifir rusca yazmaq zərurətindənən əlamət bəy birbaşa milli məcadilə meydandan atılır. 1904-cü ildən 1910-cu ilə qədər davam edən "Hayat", "İşad" və "Tərəqqi" kimi gündəlik türkçə qəzetlərdə Əhməd bəyin apardığı qələm məcadiləsi Azərbaycan dövlətçiliyinin istiqlali ərefəsində milli oyanış hərəkatimizin ən canlı və qızığın bir dövrünü təşkil edir.

Qeyd olunan qəzetlərin adlarından da anlaşılır ki, bu dövrədəki naşriyyat siyasi müsbət bir program və bəlli bir milli davamı dəstəkləməkdən daha çox, müsəlman əfkari-ümumiyəsini hayat məcadiləsinə dəvət və tərəqqi yoluna irşad məhiyyətində siyasi və milli oyanış təbliğatına həsr edilmişdir. Bugünkü azərbaycanlıq mübarizəsinin deyil, hatta ümumi türkçülüyü də mövcud terminologiyasına o zamankı mətbuatda az təsadüf olunur. Türk təbəbi ilə müsəlman sözü şəxşən Əhməd bəyin məqalələrində də bugünkü təsnifini almamışdır.

Buna rəğmən, Ağaoğlu Əhməd bəyin o zamanki fəaliyyəti oyanış tarixində başlıca bir dövrdür.

Sadə Qafqaz müsəlmanları və bütün Rusiya türk-tatarları deyil, qonşu İran ilə Türkiyədəki hərəkatlarla da yaxından və candan maraqlanan Əhməd bəy adı qəzetçi deyil, eyni zamanda, icti-

mai xadim, maarifçi, siyasetçi və inqilabçıdır!..

Bir tərəfdən o öz xalqının geriliyi ilə mücadilə edir, firəngiyana fikirləri ilə fanatik mollahların lənət və təfəkkirlərinə hədəf olur, digər tərəfdən də eyni adam "müsəlmanlı hökumətə qarşı mücadiləyə təhrik" töhməti ilə taqibə məruz qalır. Eyni zamanda, Bakı kimi amerikanvari bir şəhərdə çarşısan müxtəlif nüfuz və rəqəbatlər arasında doğan milli iqtisadın hayatı mənfəətlərini qoruduğu üçün müxalişlərin şiddətli hücumlarına məruz qalır. Bunun kimi öz millətinin başçılarını öldürən xarici komitələrlə alıbər olan çar momurlarına qarşı gizli təşkilat yaratmaq ("Difai" nəzərdə tutulur - D.Ə.) işində də iştirak edir.

Bütün bu işlər arasında Əhməd bəy bir də daima müsəlmanların hüququnu rəsmi rus məhfillərinə qarşı müdafiə edən nümayəndələr arasındadır! Hələ Qafqaz müsəlmanlığının rusca matbuatda daima müdafiə edilməsi onun əyninə biçilmişdir!..

Rusiya türk və müsəlmanlarında hər cür irfan və tərəqqi hərəkatını "İttihadi islam təhlükəsi" şəklində göstərərək "liberal" rus əfkari-ümumiyəsini bu "irtica" cərəyanına qarşı ayaqlandırmaq taktikasını güdən bütün düşmən təbliğatçılarının o dövrdə ən çox vurduları və hər cür ittihama hədəf aldıqları şaxsiyyət Ağaoğlu Əhməd idi.

Onunla əməkdaşlıq etmiş, mərhumun bu dövrdəki qəhrəmanca çalışmalarına yaxından aşına olan bir adam kimi söyləyə bilərem ki, o zamanki qızığın illərdə Ağaoğlu Əhməd qədər heç bir adam milli hərəkat və milli dava cəbhəsinin atası xəttində bulunmayıb.

1910-cu ildə Türkiyəyə ilticasından sonra İstanbuldan Bakı qəzetlərinə məqalələr göndərmək surətində Qafqaz mühiti ilə mənəvi əlaqəsini müntəzəm suradə davam etdirən Əhməd bəy ümumi hərb dolayısı ilə məmləkətlə bu qəzetçilik rabitəsinə də kəsmək məcburiyyətində qalmışdır.

Rusiyada yenidən ixtilal baş verir. Qafqaz milətləri istiqlallarını elan edirlər. Azərbaycan Cümhuriyyəti təşəkkül edir. Bu təşəkküldə Əhməd bəyin rolü ikinci dərəcəli və epizodikdir. Azərbaycan nümayəndə heyətinin üzvü kimi, Bakıdan Parisə gedərkən İstanbulda ingilislər tərəfindən tutularaq Maltaya sürgün edilmişdir.

Sonrası məlumdur. Əhməd bəy tekrarən Türkiyənin xidmətindədir. Mətbuat ümumi müdürüdir. "Hakimiyəti-milliyyət"nin baş mühərriridir. Böyük Millət Məclisinin üzvüdür. Bu vəziyyət ona məlum səbəblərə görə Azərbaycan davası ilə məşğul olmuşa manedir. Onsuz da bu dava bir məsələ olaraq onu aktiv bir şəkildə çox da məşğul etmemişdir. Buna görə də istiqlalçılıq dövrümüzündən əvvəl ümumi müsəlman və türk hərəkatı şəklində olan milli oyanış həmləmizdə vulkan kimi alovlu olan bir mücahibi qırmızı rusluğa qarşı apardığımız mücadiləyə nisbətdə sönmüş və dayanmış görürük.

Fəqət ustadın hamimizi təəssürdə buraxan ölmə qarşısında Azərbaycan umu-küsüsündə olmaq niyyətində deyilik.

Onun fransız məktəbinin məhsulu olan toxun-durmadığı liberalizmə münaqışə etmək mümkünə də, milliyyət, hürriyyət və insanlıq şərafına verdiyi dəyəri müqəddəs saymamaq doğru deyil-

dir. Hələ içindən gələn qüdsi bir həmlə ilə 70 yaşı-nun son gününə qədər sönməyən bir atəşlə dayanmadan yanın qələmini dəyərsizləşdirməyə kim cəsər edər?!

Əhməd bəyin şəxsində biz türk təfakkür və təhririnin çox canlı və həyacanlı bir simasını və Avropa qəzetçiliyinin Şərqdəki çox güclü bir nümayəndəsini, Yaxın Şərqdəki tarixi avropalılaşma hərəkatının ən səmimi ideoloqunu itirdik!

Bu acı itki qarşısında yuxarıda qeyd etdiyimiz böyük xüsusiyyətləri təqdir edənlər tərəfindən duyulan acı üzüntünü, biz eyni zamanda ustadın Azərbaycan intibahı üçün etdiyi unundulmaz xidmətlərinin yaxından şahidi olmuş bir vətəndaş olaraq tamamilə bölüşürük.

"Halk" qəzeti, may 1939

Patriarxat bir aila



*Öhmed bay Ağaoğlu ahl
ağında*

Bu il 67 yaşım oldu.
Altmış yeddi! Nə qədər
çoxdur! Bir az çox deyil-
mi? Mənəcə, insan vaxtında
ölməyi bilməlidir. Bilməz-
se, mənim kimi təkbaşına,
sərsəm və avara qalar!
Hələ həyat yoldasını da
itirəsə, tamamilə sarsaq-
layar, artıq onun üçün
ətrafındaki qapqaralıq
uçurumun kənarında baş
gicəllənməsindən başqa
bir şey qalmaz.

Mənim çox sevdiyim Əli bəy adlı bir əmmim var-
dı. Anadan filosof doğulmuşdu. O da qocalmış-
dı və həmişə mənə deyərdi: "Qardaş oğlu! Çalış,
qocalma. İnsan qocallığında camış kimi gövşayır.
Həmişə geriyə baxır".

Mən o vaxtlar əmimi başa düşməzdəm. İndi
başa düşür, onunla razılaşırəm. Geriyə baxıram: 67
il! Nə uzun, nə tükənməz yol! Fəqət əldə nə qaldı?
Məhsul nə?

Püff!!! Həm də çox uzun görünən bu altmış yed-
di il indi mənim üçün göz yumub ağma qədər bir
şeydir!.. Damağımın milyonda birini doldurmayan
kölgələr! Baş verən həmişə belədir. Bir hava, bir
heçlik, bir yoxluq ki, xalq nağıllarında adı "bir var-
mış, bir yoxmuş"dur!

Vaxtilə üzərində əsdiyim, çırpındığım şeylər
indi mənə nə qədər gülünc gəlir! Xatırlayıb gü-
lürəm!

Atam rahat yaşadı, rahat öldü. Ömründə üzün-
tü nadir, bilmədi. Hündürboy, cüssəli biriydi. Özü
kimi iki nəfəri üst-üstə qoyub tək qoluya başının
üstünə qədər qaldırırdı. Qollu çuxasını, ipəkdən
hazırlanmış geniş şalvarını geyinib ata mindiyi
vaxt onuna yarışacaq kimsə yoxdu. Oxumağı-yaz-
mağı bilirdi; farscanı başa düşərdi, Füzulidən şeirlər
bilərdi.

Mömin idi. Ondan "Sən kimsən" deyə soruşul-
duğu zaman "Əlhəmdülillah, Məhəmməd ümmə-
tindənəm, Ali-əba aşiqiyəm; Mənim atam Mirzə
İbrahim, onun atası da Qurdlar elindən Həsən ağa-
dır" deyərdi. Ağlına Türk olduğu galmazdı. Rusla-
rin gaLIB Qurdlar elinin yerində yellər əsdirdiyini
də düşünməzdii. Nə var? Nə olub ki? Həmd olsun,
azan oxunur, məscidlər qalır, axundlar vəz verir və
bizim evdə də gecə-gündüz din ətrafında söhbətlər
olur.

Ruslar fermalarına da toxunmadılar. Üstəlik,
ferma sahiblərinə asılzada ünvanı verdilərlər!

Bələ olduğu halda, mənim atam qarabağlı,
Qurdlar elindən Mirzə İbrahim Mirzə Həsən oğlu
niyə üzülsün, niyə düşünsün ki? O yeyərdi, içərdi,
durnaları (bir növ ov qartalı) ov elçinən üstünə
alaraq tulaları (ov itləri) ilə quş ovlayardı.

Ömründə bir dəfə də Qarabağın kənarına çıx-
madı. Qış kəkkilikləri, turacları, qırqovulları bol olan
Qarabağın bir ovalığında (Osmanlı sultanları da
qış bu ovalıqla keçirirdilər), yayda isə 1200 metr



Şuşa şəhəri Çar Rusiyası dövründə

hündürlükdə bir dağın başında qortal yuvası kimi qonmuş, suları buz kimi Şuşada keçirirdi. Vaxtı gəldiyində, kefi istadiyində Abdallar kəndindən aşıqları gətirərək "Kor oğlan" oyunu, "Aşiq Piri"-dən, "Əslî və Kərəm"dən mahnılar dinləyərək kef çəkərdi.


Bələ bir adam üçün düşünüləcək, üzüləcək nə vardi ki? Ah! Kaş məni də o böyütsəydi, özünü oxşatsayı! Hardayı! O, uşaqlarını da düşünməzdə. Onları xanımına və böyük qardaşı Hacı Mirzə Məhəmmədə buraxmışdı. Xanımı, mənim anam Sarıcalı elindən idi. Köçəri idi. Balaca, incə, zərif, həssas bir varlıydı. İndi də üzünün incə çizgilərini xatrlayarkən içimdə sizlətī hiss edirəm. Hələ Sarıcalının adası ilə söylədiyi hüznülü, ələmlı layollar qulağımdan keçərək könlümü titrədir! Böyük əmim Hacı Mirzə Məhəmmədə gəlincə, o, bir nəslin başçısı idi. Atamdan daha hündür, daha iri idi və onda indi də hörmət bəslədiyim bir böyüklik vardi.

Eyni dairə içərisində yaşayan 50 nəfərlik bir

kütlənin başçısı idi. Az danışar, heç gülməzdi. Ərəb və fars dillərini yaxşı bilirdi. Şəriəti dərindən bilsədi. Cox dindar və fanatik idi. Həccə getdiyi zaman İstanbulda bir müddət qalıb, xəlifənin həşəmətinə heyran olub, geriyə döñərən hələ də saxladığım bir neçə tarix kitabı ilə Kamusun və Cövhərinin tərcümələrini gətirmişdi. Heç unutmuram, 1877-ci il savaşı əsnasında ruslar Qafqaz müsəlmanlarından şübhələnərək bütün Şuşa müsəlman xalqının dinc duracağına dair sözü keçənlərdən zəmanət istəmişdilər. Bir çoxları qəbul etmədikləri haldə, əmim zəmanət vermişdi. Yaxınları "nə üçün bu ağır yükün altına girdin" deyə soruşduqları zaman bu cavabı vermişdi: "Bizimkilərdə ayağa qalxacaq qadər güc olsun, zərəri yoxdur, mən özümü fada edərəm!"

Bu əmimin otağı gecə-gündüz mollalar və axundlarla, şəhərin öndə gedənləri ilə dolardı, həmişə dini mübahisələr edilərdi. O zamanlar Qarabağ hələ mebel nadir, bilməzdı. Əmimin uzun salonuna başdan-başa xalılar sarılır, müsəfirler üçün ayrıca döşəklər düzüldərdi. Baş tərəfdəki ocağın yanına böyük axundlar yerləşərdilər. Sonra növbə ilə digər mollalar və əşrəflər dizi üstə oturardılar.

Ocaqların saçdıqları alovlardan və durmadan verilən qelyan və nargılərin dumanları arasında yenə dayanmadan boş mövzəkənətrafında münaqişə aparardılar. "İmam qeybi bilirmi? İmamin elmi əzəlidirmi? Peygəmbər mercə cismi ilə, yoxsa ruhu ilə etdi?" kimi məsələlər ətrafında saatlarla mübahisə edərdilər. Mollalar müridlərin gözlərində düşməmək üçün ayələr, rəvayatlır, hədislər zikr edər, min bir məntiq oyunu edər, hirsənlər, bağırar, sonda yenə hər tərəf özünü qalib sayaraq dağlışardılar. İkinci gün eyni şey başqasının otağında edilərdi.



Şuşa. Dəniz səviyyəsindən 5000 fut yüksəklidə

Ah, bu münaqışları necə gərgin bir diqqətlə dinləyərdim! Bir şey başa düşməzdəm. Fəqət mənə o qalın sarıqlı mollalar, axundlar göydən enmiş varlıqlar kimi görünürdülər. Xüsusilə, onların danışıqları dil məni heyran edərdi. Türkçə idi, fəqət elə türkçə ki, mən bir kəlmə da anlamadım. Neçə dəfə ürəymədə dərin ahlar çəkarək "man də o dili danışa bilsəydim, onlar kimi olsaydım!" demişdim.

İndi mən əlli beş illik məsafədən bütün bunları xatırlayaraq o səda, səmimi insanların bu qədər dəyərsiz və uydurma məsələlərə nə qədər ahəmiyyət verərək həyacan duymalarına indi də qıtbə edirəm. Necə xoşbəxtlikdir! Üst-üstü üç-beş boş fikri beyninlərinə yerləşdirərək həm həyacan duyur, həm də rahat yaşayırlar. Ah, nə olardı ki, mən də onlar kimi olsaydım!

Onsuz da böyük əmimdən olsayıdı, mən də onlardan biri olacaqdım. O mənə altı yaşından fars və ərəb dili müəllimləri tutdu, hər axşam dərslərimi özü yoxlayardı. "Mənim oğlum ağıllı olacaq" deyə mən oxşayardı. Kim biliir, bəlkə də, olacaq-

dım!

Fəqət, təsüffü ki, mənim bu seadətə çatmağıma o zəif, incə anam mane oldu. Tayfa başçısı, cüssəli əmim Mirzə Məhəmmədla, onun yanında oturmağa, niqabını açmağa cürət etməyən zərif anam arasında və mənim ətrafimdə gizli bir mücadilə başlamışdı.

Anamın axundlardan, mollallardan xoşu gəlməzdi. Şübhəsiz ki, o da dindar idi, "Fatma köləsi" idi. Fəqət onun dindarlığı köçəri bir türkün düşüncəsinə hopmuş bir iman idi. O, Allahı da, peygəmbəri də, din adamlarını da gəzdiyi və gördüyü çaylar və dağlar kimi dumdur, apaçıq, bəzəksiz-düzəksiz görmək istəyərdi. Axundların, mollaların əcaib qiyaflatları, sanqları, cübbələri, nələnləri da xoşuna gəlməzdi: "Bunlar hiylədir, aldadıcı şeylərdir, mən oğlumu elə görmək istəmirəm" deyərdi.

Üstəlik, anamda bir ambisiya vardi. Rus çarı Varşava savaşına gedərkən əsgər aparmadığı çarkas, lazgi, osetin və türk bayılardan hərəsindən bir könlünlə alay istəmişdi. Qarabağdan göndəriləcək alay taşkil edilərək anamın qohumlarından biri də seçilmişdi. Bu şəxs bir neçə il Lehistanında və Peterburqda qaldıqdan sonra məmləkətə dönmüşdü. Rusca öyrənmişdi və ciyinlərinin üzərində parlaq bir apolet gətirmişdi. O zamandan bəri Qarabağ rus böyüklərindən kim golrsa, onun evinə gedər, onunla görüşər və xalqı da onun vasitəsiylə dinləyərdi. Bütün ailəsi, qohumları onunla öyunərdi, şərafənlərdi. Anam məni də onun kimi görmək istəyirdi. Arzu edirdi ki, rusca oxuyum, ciyinlərimdə apolet parıldasın, yerlilərdən dərdi onlar anada siğınaraq məndən mədət istəsinlər!!!

Anam bu arzusunu həyata keçirəcək, mənim yolumu Kərbələyi Mualladan, Nəcəfəl Əşrəfdən Peterburq və Parisa doğru çevirəcəkdi.

Ah, məni gözünün bəbəyi kimi sevən, yumşaq qəlblə, inca ürkəli anam, nə etdin?! Niya bu fəlakətli yolu mənə rəva gördün? Şübhə varmı? Nələr yin övladını bu cəhənnəm yoluna dürtməzdin! Mən də digərləri kimi Kərbəlaya, Nəcəfə gedərək axund, molla və ya əmimin dediyi kimi, müctəhid olardım! Nargiləni tüstüldərək imamın elməndən, Mehdimin qeybeti-kübrasından bahs edə-edə bu fani dünya həyatını rahat şəkildə başa vurardım.

Anam necə etdi, bu gün də bilmirəm. Qonşuluqludağ yaşayış qoca Kərbələyi Bahar nənə vasitəsilə bir erməni müəllim tapdı. O mənə rusca dərs verəcəkdi...



Şuşa şəhərinin türk əhalisi

Şəhərimizdə türklər və ermənilər qarşıq yaşayırdılar. Ermənilər çoxdan rus məktəblərinə göndərilmiş, oxumuş, yerli rus idarəciliyini əla keçirmişdilər. Bizzən bambaşqa bir tərzdə həyat

sürürdülər. Yadımdadır, erməni qocaları, kişi və qadınları bizim kimi geyinir, dilimizdə danışırıldır, bizzən heç bir fərqləri yox idi. Fəqət yenilər, gənclər bambaşqa idilər. Onlar dilimizdə danişmır, başqa paltar geyinir, biza yuxarıdan aşağı baxırdılar.

Kərbələyi Bahar nənə bu cür oxumuş erməni gəncləndən birini tapdı. O hər gün Bahar nənənin evinə gələcək, mənimlə orada görüşəcək, atamın və əmirlərimin xəbəri olmadan rusca dərs deyəcəkdi. Anamın planı bu idi və bu plan, beləcə, tam üç il davam etdi. Anam mənə ciddi tapşırımsıdı: heç kimə söyləməyəcəkdim və mən də bu sırrı saxlamıqla özündə böyüklük hissi duyurdum, ürəyimdə uşaqsına öyünlürdüm.

Gizli rusca ilə bərabər, evimizə gələn bir axundan fars və ərab dərsləri də alırdım. Dördüncü il ididi. Hələ də Füzulinin "Leyli və Məcnun"unu anlamırdım. "Gülüstan" və "Bustan" a göldikdə, müəllim hər gün bir hissə oxudur, mənasını söyləyir, sonra da mən hecalayaq oxuyurdum.

Ərəbinin təfsirinə göldikdə, hələ heç bir şey anlamamışdım. Halbuki üç ayda rusça yazmağı öyrənmişdim. Artıq mənə verilən hər cür kitabı oxuya bilirdim. Üstəlik, rus kitabları nə qədər caziqli idi: şəkillər, rəsmələr, qəribə-qəribə heykələr, nağıllar... O birləri isə qupquru, beynimdə bir cür tak-tak edən şeylər! Heç məni özüna çəkmirdi.

Üç il beləcə davam etdi. Müəllim mənə hesab, tarix, coğrafiya dərsləri də verdi və ayın sonunda müəlliminə emək haqqı olaraq anacığım yaxasındaki qızıl rus imperiya pullarından birini qoparır, Kərbələyi Bahar vasitəsilə ona verirdi. Nə atam, nə

də başqası bir şey eşitməzdilər. Anamın bu halını nə zaman xatırlasam, ürəyim çırpinır.

Bu arada erməni xalqının istəyinə əsasən rus hökuməti şəhərimizdə on sinifli bir məktəb açdı. Böyük əmim Hacı Mirzə Məhəmməd xəstələndiyi üçün Tiflis müalicəye getmişdi. Ailəyə başçılıq atama keçmişdi. Gimnaziyanın açılması münasibətlə Qarabağ valisi Qarabağın keçmiş müstəqil xanlarının varisi olan Xan qızının evində toplantı keçirərək şəhərdəki müsəlmanların tanınmış üzvlərini çağırırmışdı. Atam da çağrırlar arasında idi. Vali uzun bir çıxış etmiş, müsəlmanları uşaqlarını rus məktəblərinə qoymağə çağırımış, bunun müsəlmanlar üçün faydalı olacağını anlatmışdı. Şəhər böyüklerindən bir çoxları, o cümlədən atam da sərf valiyə xoş gəlsin deyə övladlarını məktəbə qoyaçaqlarını vəd etmişdilər.

Atam eva hiddət içində gəldi: "Nə etdik? Da-dışım (böyük qardaşının laqəbi idi) nə deyəcək?" - deya var-gol etdi.

Anacığım, o məlek baxışı və oxşayıcı səsi ilə öna keçdi: "Nə deyəcək? Nə edə biləsan? Valiya, bütün şəhərə qarşı çıxmığını istəyəcək? O da ol-sayıdı, albəttə ki, sənin kimi edərdi", - dedi.

Cox təmiz və saf bir adam olan atama anam zəkası və incəliyi ilə hakimdi. Atam yumşaldı, fəqət: "Hacı Mirzə Məhəmmədi tanumrsan?"

"Tanıyıram, amma çarə yoxdur".

Bir müddət sonra Hacı da Tiflisdən geri gəldi. Məktəbdə də giriş imtahanları başladı.

Hacı min bir lənət oxuyaraq özü mənə məktəbə apardı. İmtahan çox müvəffəqiyyətli keçdi. Bir-dən-bira dördüncü sınıf, yəni əsl gimnaziyanın ikinci sinfinə qəbul edildim. Müəllimlər və müdirlər mənə oxşadılar, mədh etdilər.

Hacı zənn edirmiş ki, mən yalnız üç aydan bəri hazırlaşıram. O da heyvət etdi.

Buna baxmayaraq, evə gəldiyimiz zaman atama: "Günahı sanın boynuna! Mən onu müctəhid edəcəkdəm. İndi kim bilir, nə olacaq? Üç ayda bu qədər bacarıq göstərən bir uşaq öz elmlərimizə davam etsəydi, nə olmazdı – və içində bir ah çəkərək, - Allah axırını xeyrili etsin!" – dedi.

O gün anama sanki dünyalar verilmişdi. Kisişlərdən ayrılb yanına gəldiyim zaman onu sevinc içində gördüm.



Şuşa real məktəbi

Mən da anam qədər məsud idim. İmtahan-dakı müvəffəqiyyətim mənə qəribə bir qürur hissi vermişdi. Həm də yeni məktəbin forması vardi. Eynilə zabitlərin paltaları kimi yaxası və qolları sırmalı, şapkanın atrafında qızıl tellər və öündə də məmurlarla məxsus bir nişan!

Bundan əvvəl küçədə bu formanı geyinmiş uşaqlara rast gəldiyim zaman dönüb

heyran-heyran baxardım, "Ah, mənim da belə bir paltarımlı olsa!" deya ürayimdə yanardım. İndi mən bu arzuma nail olmuşdum. Tamam bəxtiyar idim.

Girdiyim üçüncü sinifda 45 tələbədən yalnız üçü türk idi. Hamısı xristiandi. Fəqət onların da qırxi tanıldıqım və alışdığını erməni uşaqları olduğundan yeni mühitdə özümü çox da yad hiss etmaddım. Mən yad gələn məktəbin özü və müslimləri idi. Mənim bildiyim və gördüyüüm məktəbdə tələbə bir-birinin yanında dizi üstə oturur, təkcə müəllimlərindən və yanlarında falaqqə hər kəsin dərsini ayrı-ayrı deyir və ümuma nazarət edərdi. Girdiyim məktəb buna heç bənzəmirdi: orada tələbə iki-iki stul üzərinə oturur, hamiya bir dərs verilir və müəllim qarışısındaki yüksək bir kürsündə dərs deyir, sual verir, nazarət edir. Həm də burada bir müəllim bütün dərsləri demir, hər saatda bir dərs dəyişir və yeni müəllimlər gəlir. Başqa dərslər deyilir. Bundan əlavə, müəllimlərin öz aralarındakı fərqlər də diqqətimi çəkdi: digərləri nə qədər taqətsiz, əyinləri pərişan, miskin idilər, bu birilər isə nə qədər canlı, tamız və müntəzəm idilər.


İki məktəb arasındaki bu ayriqliq ilk gündən məni xəyal qərq eldi və beynimdə 54 il sonra da həll edə bilmədiyim bu suali doğurdu: Niye? Niye bu fərq?

Mən irəlilədikcə bu sual da böyüyəcək, mənasını, əhatəsini artıracaq, bütün həyatımı ehtiva edəcək və mənim üçün bir dərda çevrilib bütün həyatımı zəhərləyəcəkdir!

Yeni müəllimlər arasında ən çox sevdiyim ikisi vardı: biri tarix müəllimiyydi, eyni zamanda məktəbin inspektoru idi: Şineyovski. İkincisi isə riyaziyyat müəllimi Palekarpdi, bizim sinfin "nəbi"si, "mastavnik" idi. O zamanlar inspektor demək

məktəb müdirinin müavini demək idi. O, hündürboy, iri, saqqallı bir adamdı. Dərsi gözəl deyir, yaxşı izah edirdi.

Bəzən bir uşaqın sualına görə dərsi buraxır, məsələn, 1824-cü ildə qiyam etmiş dekabristlərdən məşhurlarının sərgüzəştlərini danışır, məktəblərdə rəsmən tədris edilən Kovalsk tarixinə istehza edərdi.



Слева — часть пристани. Шуя.

Şuşa şəhəri Çar Rusiyası dövründə

Heç unutmuram, bir gün beşinci sinifda tarix dərsi əsasında Rusiyada çox məşhur olan Romanov adındaki qoyun cinsindən bəhs edərkən saqqalının yanlarını iki əlinin arasına alaraq yüksək səslə: "Diqqət edin! Qoyun cinsi Romanovdan bəhs edirəm!".

Uşaqlardan biri "kik" deyə güldü.

İnspektor dərhal: "Şeytan, nə gülürsən? Yoxsa, ağlunda bir bənzətməmi yarandı?" — dedi və bütün sinif güldü.

Digəri, Palekarp isə qəribə bir insan idi. Əsəbi idti. Yüyürməzdı, fırlayardı. Bir əli daim saqqalı ilə

oynayar, tellerini qoparar, xoşallanan, gözəl saçları açıq alıu üzərinə tökülərək üzünə çox sevimi- li bir görünüş verərdi. Bir dəqiqə bir yerdə otur- mazdı. Fəqət bütün talaşı, bütün dardi sinif, sinfin tələbələri idi. O hər birimizə tək-tək on yaxın və məhrəm dostlarımızdan daha yaxın və məhrəmdi. Tələbə ilə hər şeyi danışardı. Tələbənin bütün ehtiyaclarını, maddi-mənəvi hər dərдинi öyrənməyə çalışardı, tələbə də ondan bir şey gizlətməzdi. Tələ- bənin evinə gedərdi. Yataq otağını, varsa, çalışma otağını tədqiq edər, buna uyğun olaraq məktəbə tələbə haqqında tədbir görməyi tövsiya edərdi. Eyni zamanda da özü də tələbəyə rəhbər olardı, mütlək etməsi üçün əsərlər göstərirdi, anlamadığı şeyləri izah edərdi. Məsələn, mən ilk dəfə Rusiyada "Morodniestov" xalq cərəyanının nə olduğunu ondan öyrəndim.

Ümumiyyətlə, bu şəxsin məndə buraxıldığı təsir o qədər dərindik ki, hələ də onun yüksək simasını dərin bir hörmət və pərəstiş hiss etmədən xatırla- ya bilmərəm. Hamısı çarlığın amansız düşmənləri idilər və onun kimilər o zamanlı rus talim heyəti arasında çox idi. Hər məktəb o vaxtlar bir inqilab təbliğati yuvası idi. İngilabdən bəhs etmək, inqila- ba aid əsərləri oxumaq yasaq idi. Amma müəllimlərin özləri də inqilab təbliğatçıları olduqları üçün bu qadağanın heç bir təbqiqi tərafi yox idi. Həqiqət- də Rusiyada cərəyan edən fikir axınları, inqilabçı fikirlər, müxtəlif inqilab nəzəriyyələri Qarabağ dağlarına qədər yalnız bu müəllimlərin vasitəsi ilə gəlirdi.

Mən yuxarı siniflərə qalxdıqca, təbii ki, bu cərə- yanları öyrənənlərə qarışirdim. Beşinci və altinci siniflərdə artıq məndən gizlənilən bir şey yox idi. Dostlar və müəllimlərin bəziləri ilə açıq şəkildə gö-

rüşürdük. Qadağan edilmiş Çernișevskinin məş- hur inqilabçı romanı olan "Nə etməli?" əsərini ha- mimiz onlar vasitəsilə əldə edərdik.

Tarixi materializm nəzəriyyəsinə aid təbliğatın broşürələri bizə qədər gəlir, yastıqlarımızın altın- da gizlədirilir və siyasi olaraq gizli yazıları oxumaq zövqünü dadırıq.

Qafamda və qəlbimdə mənsub olduğum mü- hita tamamən yad sərhədlərin açıldığını hiss edir- dim. Mənəvi varlığım ikiyə bölünməyə başladı. Məktəbdə ikən başqa hava, başqa insanlar, başqa fikirlər və təlaşlar arasında yaşayırdım. Eva gəldi- yimdə tamamən yad bir mühitə girirdim. Burada yenə əmimin qonaqları, imam oleyhüssalam, Mehdi məsləsi ətrafindakı münaqişələr, mücadilələr davam edərdi. Məndəki bu iki varlıq ilk günlərdən bir-birinə qarışmadan yan-yanə və daimdik yaşa- maqda idi.

Hələ də yaşayırmı? Biri digərini nə italadı, nə də öldürdü. Haqiqətdə mən nə oyam, nə də bu. İki- sinin arasında sallanan bir şeyəm və qaribəsi bu- dur ki, bunlar bəzən bir-birinə qarışaraq məni çox pis vəziyyətdə qoyur. Başqası olaraq düşünmək və ya hərəkət etmək istədim halda, bu birisi mənim istəyim olmadan işə qarışır və məni tamam başqa bir yola salaraq öz-özümlə təzada salır. O zamanlar duyduğum acılar, çəkdiyim iztirablar bilsəniz, nə qədər ağdırırdı.

Ah, sevimli anacığım! Məni bu ikiliyə, bu təzad- lara, bu iztirabları sövq edən sənsən! Şübhəsiz ki, məni sevərk etdin və qəlb təzələməyin nə qədər çatın olduğunu haradan bilardın!?

Fəqət mən o zamanlar hələ bu əzəbləri hiss et- məmişdim. Evdə, Qurdular elində getdikcə məni

çətin başa düşürdülər. Bəzən ən yaxın əqrəbəm da üzümə heyrlə baxaraq: "Ah, bu uşağa nə oldu, dili getdikcə pəltəklaşır, anlaşılmaz olur" deyərdi!

Tiflisdə

1887-ci ildə məktəbin 6-ci sinfini bitirdim. Son yeddinci sinfi Tiflisdə bitirməyə qorar vermişdim.

Bu qərarına səbəb Qafqaz şeyxülislamının oğlu Nəsir bəy idi. Nəsir bəy Tiflis gimnaziyasını bitirib, Peterburqda hüquq fakultasında tələbəydi. Özü qarabağlı idi və yay tatilini keçirmək üçün Qarabağa gəlməşdi. Aila dostu idi, görüşürdü. Tiflisi çox mədh etdi, məni aldatdı. Əmim, atam razı olmadılar. Qaçmağa qarar verdim və Nəsirə qədüm. Əmim Əli bəy arxamızca Tiflisə gəldi. Məni bir gürçü ailəsinə yerləşdirərək geri döndü.

Rusiyadakı fikri və siyasi cərəyanlar Tiflisdə mərkəziləşmiş tərzdə idi. Burada gizli rus təşəkküllərinin şöbələri də vardi. Onsuz da gürçü münəvvərləri (ziyahları – D.Ə.) daha o zamandan bu cərəyan və təşəkküllərin ön sıralarında gəldilər. Həqiqətdə gürçülər heç bir zaman müqəddəratlarını rusların kəndindən ayırmadılar. Türk və İran qorxusu onları rusların qucağına atımdı, onlar da ruslarla bərabər çalışırdılar.

Ümumiyyətlə, gürçü əsilzadələri hərbi xidmətə daxil olaraq rus sarayında yüksək məqamlarda özləri üçün yer tapırdılar. Münəvvər gürçü burjuaziyası və fəhləsi isə rus burjuaziyası və fəhləsi ilə birlikdə hərəkət edirdi. Tiflis bu hərəkatların çox canlı bir mərkəzi idi.

Daşnak və Hıncak komitələri hələ o zamandan burada əlaqələr qurmuşdu, faaliyyətə keçmişdilər. Yalnız müsəlmanlar, türklər, lazgilər, osetinlər, çerkəzlər, kobanlılar və s. istisnasız "çarlığın sadıq bəndələri" idilər! Aralarında heç bir hərəkət yox idi. Onsuz da yetişdirdikləri münəvvərlərin sayı onu keçməzdidi!



Tiflis. Meydan. Türk mescidi

Buna rəğmən, Tiflis üümumqafqaz müsəlman bəylərinin daimi bir görüş yeri idi. Fəqat onlar bu-rayı Tiflisin malik olduğu haqqıqtan zəngin kültür müssəsalarından, teatrından, operasından, kitalxbasındanın və sairəsindən istifadə etmək üçün deyil, bu şəhərin eyni zamanda olduqca zəngin və çəşidli aylanca yerlərindən baharlanmak üçün gələrdilər. Təbii ki, bu aylanca hayatı çox bahalı olurdu. Bir çox böyük müsəlman ailələri bu sel kimi sərfiyata döza bilmir, əllərindəki əraziləri və çiftlikləri satmaq məcburiyyətində qalırıldılar. Bu hal yaxın bir gələcəkdə mühüm ictimai məsələ şəklini alacaq, mənim həyatımı da təsirsiz ötüşməyəcəkdi.

Hələlik təbii olaraq mən bu kimi məsələlərə məşğul deyildim. Girdiyim Tiflis məktəbinin yedinci sinfini müvəffəqiyətlə bitirməyə çalışırdım.

Tiflis Şuşadan bambaşqa yer idi. Burada türk, üümumiyyətlə, müsəlman çox az idi. Hələ girdiyim məktəbdə bir nəfər də yoxdu.

Hər bazar günü şeyxüllislamı ziyarətə gedərdim. Şeyxüllislamın evi və rəsmi idarəsi eyni binanın içində idi. Onun düz qarşısında küçün digər tərəfində müftinin evi və idarəsi vardı. Şeyxüllislamlıq idarəsinin qapısının üstündə rusca və türkçə bu sözler yazılmışdı: "Əli təriqətinə mənsub Qafqaz müsəlmanlarının dini idarə binası!"

Müftinin binasının üzərinə də belə yazılmışdı: "Ömər təriqətinə mənsub Qafqaz müsəlmanlarının dini idarə binası!"

Əli təriqəti, Ömər təriqəti! Nə əcaib bir şey! Heç eşimtdəm! Mənim bildiyim şəhər sunni var. Əcəba, Əli və Ömər təriqətləri də başqa şeylərdir?

Beynim qurcalandı, amma çox məşğul olmadım. O zaman şəhərin müsəlmanlarının məskunlaşdırığı qismində verilən ad məni daha çox maraqlandırdı. Buraya Şeytanbazar deyirdilər. Niyə? Nəyə görə? Qəribəsi budur ki, burada yaşaynlardan "harada yaşayırınız" soruşulduğu zaman "Şeytanbazar da" deyə cavab verərdilər.

Həqiqətən də, bura şəhərin digər tərəflərindən tamamən ayrı bir yer idi. Küçələri dar və pis idi. Evləri, dükənləri kiçik, kasib və baxımsız idi. İnsanların üst-başları da digərlərinə nisbətən intizamsız idi. Üstəlik, şəhərin digər tərəfində yaşayanlar bu tərəfə gəldikləri zaman özlərini yuxarıdan aparıldılardı. Buradakılara hörmətsiz davranışır, buradakılardan onlara qarşı axmaq və miskin vəziyyətə düşürdürlər. İlk dəfə idi ki, mən iki insan kütləsinin yan-yana yaşıdlıqlarını, fəqat qarışmayaraq və bir-birlərinə qarşı "yuxarı və aşağı" vəziyyət alıqlarını gördüm. Çox yaxşı xatırlayıram, bu ilk müşahidə beynimi qurcalamus, ürəyimi bulandırmışdı.

Fəqət hadisəni təhlil edərək izah edəcək səviyyədə olmadığım üçün bununla çox məşğul oldmadım.

Məktəbdə sinif yoldaşlarım gürcü, rus, erməni və bir neçə də əcəmdən ibarət idi.


Tiflisin çoxlu teatrı, operası, kitabxanası, əyləncə bağıları vardı. Gimnaziyanın son sinif tələbələri belə şəyərə ötürməzdilər. Bunlar artıq ali məktəbin qapısına gəlmış sayıldıkları üçün sərbəst hərəkət edirdiler və hər yerdə hörmət və məhəbbətə qarşılanırıldılar. Hələ teatrların və operanın son mərtəbəsinin balkonları onların xüsusi malı idi. Səhnəyə qoyulan yeni pyeslərin və aktyorların taleyi onların səlində idi. Mühafizəkar aktyorlara və mühərrirlər üz verməzdilər. Bununla yanaşı, Tiflisdə hələ o zaman Rusiyadakı inqilabi hərəkatların mühüm təbəələri vardı. Buna əlavə olaraq, bir də gürçüllərin və ermənilərin təşəkkülləri vardı. Təkcə müsəlmanlar və türklər bütün bu hərəkatların xaricində qalmışdılardır və çarın sadıq bəndələrindən sayılırdılar.

Məktəbin son sinif tələbəsi bu gizli təşəkküllərə mənsubdu. Dostlarım məni də gizli cəmiyyətlərə aparmağa başlıdlar. İlk getdiyim cəmiyyət bir xalqçı Narodnik cəmiyyətinin şöbasında idi. Peterburqdan gələn biri cəmiyyətin fəaliyyəti haqqında izahat verirdi. Uzun saçlı, iri eynəkli, sıvri saqqallı bu şəxsin üstündə buraxdığı tasının gücünü təsvir edə bilmirəm. Vaxtilə axundları və mollaları dini-lədiyim istək ilə indi bu şəxsi diniyirdim. O da-nışdırca nəzərimdə yüksəlir, göylərə ucalır, səsi də mənə xəbibin sədasi kimi gəlirdi. Ah, axundlar nədən bəhs edirdi, bunlar nədən bəhs edirlər! İki ələm arasında fərqli bütün varlığını sarsıdı, məni mənən digərindən ayırmak üçün ən güclü zərbə

oldu. Xəbib xalqdan, xalqın iztirablarından, sixintidən, istibdaddan, canişinlərin amansızlıqlarından, torpaq sahiblərinin mərhəmətsizliklərindən bəhs edir, qarşılardakını istibdadla mübarizə aparmağa, xalqın köməyinə qəcməgə dəvət edirdi. Eyni zamanda, xəbib praktik fəaliyyət göstərən dostlardan bəzilərinin hökumətin pəncəsinə keçidlərini, sixinti içində olduqlarını, özlərinə yardım edilməsi lazımlılığını əlavə etdi. Dərhal bir siyahı tutuldu, hər kəs verdi.

İştirak etdiyim bu ilk gizli cəmiyyət bütün mənəvi həyatım üzərində qəti təsir edən hadisələrdən biridir.

Məktəbdə təhsilim və müvəffəqiyətim yolunda idi. Tek bir türk-müsəlman olduğum üçün hər kasın diqqətini cəlb edirdim. Təqribən golən bütün yüksək momurlar məni "yoxlamadan" getməzdilər. Bu ümumi etina və diqqət bir tərəfdən ürəyimi sıxır, digər tərəfdən də izzəti-nəfsimi ox-



Tiflis. Türk məhəlləsi

ata əvvəlcə heyrət etmiş, sonra qəbul etmişdi! Büttün məktəb və hətta bütün maarif mühiti üçün bu bir hadisəyə əvrilmişdi: "Məktəb müdürü heç kimi tapmadı, bir türkü tövsiyə etdi?" – deyə dənisişdilər.

Kömək edəcəyim qızın evi Tiflisin ən aristokratik qismində idi. İlk getdiyim gün bütün ailəsini bir çox dostları ilə bərabər bir stol arxasında gördüm. Hamısı mənim nə cür insan olduğumu görmək üçün toplanmışdılar. Tabii ki, çox sixildim, fəqat özümü itirmədim. Soruşduqları suallara tələsmədən cavab verdim, zənn edirəm ki, yaxşı təssürat oyaddım. Anlaşıldı ki, ailə özü də qarabağı imiş, qızın atası mənim böyük əmimi tanıymış!

Cay içdikdən sonra qızla bərabər yandaki otağa getdik. Adı Siranuş olan bu qız hündürboy, şışman, erməni tiplərindən mükemmel bir nümunə idi. Üzərində rus gimnaziyalarının qəhvəyi rəngdə önlüyü vardi. Ruscasi mənimkindən mükemmel idi.

"Qarşılıqlı köməklaşəcəyik. Mən sizə riyaziyyatdan, siz də mənə rus dilindən yardım edəcəksiniz!" – dedim.

Bu fikir Siranuşun xoşuna gəldi, izzəti-nəfsini oxşadı, qızararaq dedi: "Bu necə olar axı, siz rus dilini mükemmel bilirsınız!"

"Əgər bir-birimizə kompliment edərək vaxt keçirsem, heç bir kömək edə bilmərik. Həqiqət mənim dediyim kimidir. Görürsünüz ki, mən danışanda bəzən kəlmə axtarıram. Bir də tələffüz məsələsi var. Sizin mənə kömək edəcəyiniz yer! Siz də mənim sizə harada kömək edə biləcəyimi müəyyən edin", – dedim.

Bir ay içində icimiz də öhdəliyimizə götürdüyüümüz vəzifələrimizi müvəffaqiyyətlə yerinə yetirdik. Siranuş qız gimnaziyasını riyaziyyatdan sınıfın üçüncüsü olaraq bitirdi.

Mən bu erməni qızı ilə məşğul olarkən həmişa oradakı həmyerilərimi, əmizadə və bacılarımı xatırlayaraq heyrət düşürdüm. Evimizdə 12-yə qədər böyük və kiçik qızların – bir qisminin bəzi Qur'an surələrini əzber bilmələrindən başqa – heç bir şey öyrənmədiklərini, bilmədiklərini və bir çox nəsillərin belə galib keçdiyini, bir çoxlarının da belə davam edəcəyini düşünür, yənə heyrət edirdim! Mən hələ hökm edəcək hal və vəziyyətdə deyildim. Hətta alırdığım tərbiyyəyə uyğun olaraq qızların bu cür açıq şəkildə kişilərlə görüşmələrini, onlardan dərs öyrənmələrinin qinayacaq bir zehniyyətə sahib idim. Elə zənn edirəm ki, ağar iki il əvvəl mənə o erməni qızına dərs demək təklifi edilsəydi, siddət-lə rədd edirdim. Çünkü haramın iki tərəflə olduğuna dərindən imanım vardi! Fəqat artıq məndəki o zehniyyətin yumşalmağa başladığını, keçmiş imanımın zəifləməkdə olduğunu hiss edirdim. Görürdüm ki, iki mühitdən biri məni daha çox içənə alır, ruh və qəlbimi özüne doğru çevirir. Fəqat bu dayişmə öz-özüne və çox tədrici bir suratda baş verir, mənim şürə və iradəmlə bir əlaqəsi yox idi. Yalnız bəzən və çox tərs hadisələr baş verərsə, şüurum oynayıb iradəmə itaat etmək hörəmatını göstərir! Fəqat o zamanlar da hökm verməkdən galon mənliyim gözərimi yumur və hadisəni ört-basdır edir, içimdəki ikiliyin davamını təmin edirdi!

İlk bahar gəldi, imtahanlar yaxınlaşdı. Bu sinif imtahanları çox mühüm idi və həyatı əhəmiyyəti vardı. Buradan alacağım diplomla bütün ali məktəblərin qapıları üzümüzə açılacaqdı. Yüksək ix-

tisas məktəblərinə girmək üçün diplom kifayət etmirdi. Onlar, sadəcə, müsabiqəyə qatılmaq səlahiyyətini verirdi. Fəqət bu səlahiyyət də çox qiymətli idi.

İmtahanlarım müvəffəqiyətlə keçirdi. Hər gün general rütbəsi daşıyan ümumi müfəttişlərdən biri imtahanda hazır olurdu. Bir gün kurator, məşhur pedaqoq və eyni zamanda rütbəcə Visruadan sonra gələn Yanovskinin özü gəldi. Məntiq imtahanı idi. Növbə mənə gələndə Yanovski imtahan heyətinə dedi:

"Bu tatara növbə gəldi, istədiyimiz suali sorusaq!"

"Bəli, bəli", – dedilər.

"Məsələn, bize induktiv və deduktiv sualların anlatınsın!"

Anlatdım. Yanovski sona qədər dinlədi, ardınca heyatla xıtab etdi:

"Mən bu tatar gəncə üç yüz rubl mükafat veriləməsini təklif edirəm, nə deyirsiniz?"

Digərləri yenə "bəli" dedilər!

O il, həqiqətən, mükəmməl bir şəhadətnamə ilə bu mükafata nail oldum.

Bu, həyatına təsir edən ilk böyük hadisə idi. Şuşaya geri döndüyüm zaman bütün şəhərin bu hadisədən bəhs etdiyini eştirdim. Atam, xüsusən də, anam çox məmənun idilər. Mirzə də bizi iltifatla qarşılıdı. Peterburqa, yüksək təhsil üçün göndəriləməyi bu hadisə səbəb oldu.

Köçəbə dayılarımla bərabər

Peterburqa yüksək təhsil almağım üçün göndərilməyim qərarlaşdırılmışdı. Nə üçün? Nə təhsil alacaqdım? Kimsə fərqlində deyildi. Mənə gəlinə, sevinc içərisində idim. Peterburq mənim xoyalımda əsərəngiz bir məmləkət idi. Rus yazıçılarından oxuduğum Peterburq, küçələrini, teatrları, operasını, xoyalımda başlədiyim və Peterburqda yaşadığımı bildiyim şairləri, romançıları, alimləri, mühərrirləri, bir çox yüksək təhsil müəssisələrini öz görələrimlə göra biləcəyimi düşünərək özüma yer tapa bilmirdim. Üstəlik, nihilist mühitlərə gırərək zalımlara qarşı qurulan işlərdə iştirak etmək zövqünü indidən duyurdum.

Ah, necə bir tale, necə bir səadət! Şuşada və bəlkə də, bütün Qafqaz türkləri arasında neçə gəncə belə bir tale müyəssər olub?!

Hələ iyun ayının ortaları idi. Peterburqdakı imtahanlar isə sentyabrın sonlarında başlayacaqdı. Bu iki ay yarımı necə keçirəcəkdim?

İçində böyüdüyüm mühit artıq məni sixmağa başlamışdı. Onu bəyənmir, yarasdırmirdim. Yeknəsəq yaşıyan, saat doqquzda yatan, ancəq imandan, şəriətdən bəhs edən bu mühit məni sixirdi. Mənələ bizimkilər arasında uçurumun yaranaraq böyüdüyünü indidən hiss edirdim. Bu iki ayı burada keçirmək, hər gün axundların münaqişələrini dinləmək mənə çətin galirdi. Bir yərə qaçmaq lazımdı. Həssas anam mənim bu daxili sıxıntımi sezdi və: "Bir gün dayılarının yanına get, həm də Peterburqa səyahətdən əvvəl onları da görmüş olarsan", – dedi.

Gözəl fikir idi, o andaca razılaşdım. Anamın mənəsub olduğu Sarıcalı elinin obaları hələ dağla- ra doğru yürüməkdə, şəhərin düz yanında idilər. Dayılarım irəliləmişdilər, fəqət bu qafılədə vəhşι adamlar da vardi.

Ertəsi gün İrvəvana doğru yüksələn dağlar is- tiqamatında elə qoşuldum.

Səkkiz yaşımdan bəri hər il köçə birlikdə bu yolları gedər, bu dağlara dırmaşardım. Köç məni, mən köçü tanıyırdım. Bir-birimizə alışmışdıq. Li- seyə girdiyim il geyindiyim forma köçü bir az ürkütmüşdü. Fəqət az sonra alışqanlıq yarandı, əv- vəlkı kimi yenə hər kəsin "əmioğlusu" oldum.

Yolumuz şəhərin divarlarının arxasından dağla- ra doğru uzanırdu. El bəylerinin xanumları Qaraba- ğın limon rəngindəki məşhur qıraqlarına minmiş, ipak saçqlı, qızıl işləməli səmərlərin üzengilərinə donları da içəri alan və baldırları örtən yarm corablı ayaqlarını qıvrıq yerləşdirərək əllərindəki qamçıları ilə qələbelik içindən özlərinə yol açmaq- da idilər. Burlar yaylıqlarının uclarını burunla- rına qədər salaraq guya təsəttürə riayət edirdilər. Həqiqətdə bu köcəbə hayatında na təsəttür vardi, nə də qadın məsaləsi. Hələ xalqın içindən olan qadınlar bu qədərinə heç lüzum da görməzlər. Ya at, ya da öküz üstündən əlində dəyənəklə heyvanları idarə edər.

Köçün gənc qızları yüklü öküzlərin üstünə yer- leşdirilmişdilər. Uşaqların əksəriyyəti isə xurcu- nun gözlərinə qoyularaq heyvanların yan tərəflə- rindən sallanurdular.

Yüzlərlə yüklü və yüksüz heyvan, yüzlə-

la atlı və piyada insan iki tərəfi uçurum olan dar bir yolu təqib edərkən bir-birinə qarışır, vuruşur, itələyir, yuvarlanır və yixilirdilər. O zaman əllə- rində dəyənək daşıyan dəliqanlılar məharətlərini köməyə gəlməkə göstərir, ətrafdan baxan gənc qızlardan təqdirlərini qazanırdılar.

Hələ köç yolda yağışa tutulardısa, o zaman mənəzərəni gör! Hər şey bir-birinə qarışır, itlər hav- layaraq yüksülü dəvələrin dabanlarını dişləyir, inak- lər, atlar, eşşəklər, iliklərinə qadər islamış uşaqlar və qadınlar bir-birinə qarışır, bağırırlar. O zaman köç dəyənək, dəliqanlılar çadırları qurur, samovar- ları qaynatmağa başlayırdılar.

Bir azdan yağış kəsir, axşam günüşi ətrafdakı dağların üzərinə qızıldan bir yaşmaq atır, saf və aydın hava çiçək qoxusu ilə dolurdu.

Gənc qızlar arasında mənim də xatırladığım və təqdirini eşitdiyim biri vardi: anamın uzaq qohum- larından olan Çiçək xanum...

Ta ilk gəlisiimdən diqqətimi çəkmiş, məni özüne bağlamışdı. Onun da məndən xoş gəlməsi hərəkətlərdən və baxışlarından anlaşıldırdı. Neçə dəfə görüşsək də, bir-birimizə bu barədə bircə kəlmə də söyləmək cəsarətimiz olmamışdı. Beləcə, illər galib keçdi. Hər il bir-birimizi ilk dəfə gördükümüz zaman Çiçək gül kimi qızarır, nəşənləndirdi. Mən də onunla yalnız qalmaq arzusunu ilə alış yar- nırdım. Bu qədər. Macəra bundan irəliyə davam et- mədi. Zahid hayatına bir tərəfə buraxmış bu köçə- balar könül məsələlərində çox mütaəssib və həssas idilər. Sevmək bağışlanmaz bir günah idi.

Bir gün onun olduğu bir yerdə Tiflisdə dərs keç-

diyim erməni qızı Siranuşdan bəhs etdim. Çiçayın gözləri geniş şəkildə açıldı, üzümə diqqətlə dikildi, sanki qəlbimə girərək oranı yoxlamaq istədi. Nəhayət, dözə bilmədi, qızararaq soruşdu: "Dərs deyərkən yalnız qalırınız?"

Mən güldüm, "əlbəttə" deyərək cavab verdim.

Çiçayın rəngi saraldı, səsini çıxarmadı, bir az sonra çıxb getdi. Artıq o gündən sonra mənimlə görüşmədi.

Yaylaqda keçirdiyim iki ay içərisində onunla birca dəfə də rastlaşmadıq. İçimdəki maraqlı məni yandırıb yaxırdı. Fəqət kimə danışardım, kimdən soruştardım onu? Bu açıq daşlar əllərə, ayaqlara sonsuz bir azadlıq versə də, ürəyi dar bir zindan içərisində saxlayırdı.

Köcdən ayrıldığım gün anasına vida edərək çadırдан çıxdığım zaman Ciçayın çadırın yanında dayandığını gördüm.

"Çiçək xanım, gedirəm, Allaha əmanət olun".

"Allah yaxşı yol acısm. Siranuş xanımıla görüşəcəksiniz, deyilmi?"

Cavab gözləmədən əlavə etdi: "Allah səni qorusun".

Sonra sürətlə uzaqlaşdı.

Peterburqa doğru

1887-ci ilin avqust ayı yaxınlaşındı. Səfər üçün hazırlaşmaq lazımdı. Şuşa ilə Peterburq arasında 3500 kilometrlik masafə vardı. Bu uzun yolu bir qismi araba ilə, bir qismi dəmir yolu ilə gediləcəkdi. Özümlə yemək, yataq və s. götürmək lazım gəldi. Zavallı anam har şeyi hazırlamışı. Son günlər ara-sıra üzümə diqqət və hasratla baxır, gözləri yaşar, göstərməmək üçün başını çevirirdi. Fəqət mən anlıyır, üzərinə atılır, kiçik başını qucaqlayaraq ona ümid və tasallı verirdim. Büttün ailədə ondan başqa bu səfəri istəyən yoxdu.

Yolculuq günü geldi. Mənimlə bərabər şəhərimizdən gedən başqları da vardı. Bunlar Tiflis məktəblərinə oxuyan ermənilərlə bir-iki türk tacir idi.

Hamımızı aparacaq araba bizi şəhərin qala divarları xaricində "Topxana" adlanan yerdə gözləyəcəkdi. Məni yola salmaq üçün qadın və kişi bir çox qohum və tanışlar gəlmüşdilər. Arabanın yanında hər kəslə vidaslaşdım. Sıra anama gəlinçə, o məni bir kənarə çəkdi, çarşafını açdı, köynəyinin yaxasından iki məməsinə çıxardı. Başımı onların arasına qoydu və göz yaşları içində dedi: "Oğlum, get. Allah köməyin olsun. Amma mənə bu andı iş söylə ki: "Ana, bir xristian qızı ilə evlənsəm, bu məmələrindən əmdiyim süd mənə haram olsun!".

Kənardan hər kəs biza baxırdı. Fəqət anam arxasını arabaya çevirdiyi üçün kimsə burada nə olduğunu bilmirdi. Mən o qədər mütəəssir olmuşdum ki, həm ağlayır, həm anamı qucaqlayır, həm də arabanı unudaraq məmələri üzərindəki başımı qaldırmadan dururdum.

Anam incə səsiylə: "Tərpən, oğlum, bizi gözləyirlər", – dedi və ardınca "and iç" söylədi.

"And içirəm", – dedim.

"Elə deyil, dediyim kimi and iç".

Onun sözlərini eynilə təkrar etdim. O da son dəfə alnumından öpdü. Yaxasını və çəşafını bağladı, arabaya yaxınlaşdıq.

Arabaya mindik. Üzüntü və həyəcandan məhv olmuş halda idim. Onların bir an əvvəl getməsini arzu edirdim. Nəhayət, onlar getdildər və mən də son göz yaşları ilə anamdan və qohumlarımdan ayrıldım.

Yüksək bir dağlı aşırıdıq. Arabanın təkərinin hər dəfə dönməsiylə doğuldugum, böyüdüyüm yerlərdən, mənə can və ruh verən bu insanlardan bir az daha uzaqlaşdım. Təkcə fiziki deyil, mənəvi cahətdən də uzaqlaşdım.

Fəqət kimə və nəyə yaxınlaşmaq üçün? O gün məchul olduğu kimi, bu gün də məchuldu.

Məni bu məchula doğru sövq edən anam onu tam olaraq tapa bilməyim üçün lazım olan bütün yolları yenə özü bağlayırdı.

Hələ son etdiyi hərəkət mənimlə o məchul arasından indidən keçilməsi artıq qeyri-mümkün olan bir sədd çəkdi. Mən tarixin və təbiətin verdiyi bu bütünlüyü itirəcəkdir. Fəqət yeni bir bütünlük də almış olmayıacaqdım. Yarımıyamalaq bir şey olacaqdım!

Ah bu yarımyamalaqlıq nə tükənməz bir dram-

dir! Bir ürək dramı, bir ruh tragediyasıdır! Mən indi heç bir zaman özüm tam və bütün hiss edə bilmirəm. Bilirsinizmi, özünü yarımyamalaq hiss etmək necə cəhənnəməzdir! Mənim Avropa musiqisindən də, Şərq musiqisindən də xoşum gəlir. Eyni zamanda görürəm və hiss edirəm ki, nə birincisini bir avropalı qədər tam və bütün hiss edirəm, nə də ikincisini bir şərqli kimi.

İndi Çiçək xanımın məndən qaçmasının səbəbi ni anlayıram. Erməni qızı ilə görüşmiş biri – istar onun öz qobiləsindən olsun – artıq çatlamış, dəlinmiş, işə yaramaz bir şeydir. Onda bütünlük axtarmaq əbəsdir. Halbuki bütün olan o dağlılar tamlığa xüsusi diqqət verirdilər.

Nəhayət, Peterburq!

Səyahətimizin tam yedinci günü Moskvadan gələn qatarın üçüncü dərəcəli vagonu məni aşyalımla bərabər möhtəşəm bir vağzalın, ayna qadər parlaq sahilin üzərinə buraxdı. Ətrafımı baxdim; Ta Şuşadan bəri bərabər gəldiyimiz üç erməni yoldaşdan başqa hər şey mənə yad idi. Hara gedəcəkdi? Neca hərakət edəcəkdi? Hoteli düşünmək belə olmazdı. Bir tələbə üçün hotela getmək, hotelə qalmış bəyənilməyən bir israf olardı. Əgər artıq pul varsa, yəni də hotelə sərf edilməməli, möhtac yoldaşlar düşünülməli idi. Ermanlıların tənqidləri tələbələr vərmış. Orlardan birinin yanına gediləcək, onun tanıldığı bir ailə pansionatına yerləşləcəkdi. Bu qərarı aldıqdan sonra əşyalarımızı götürürək vağzaldan çıxdıq. Geniş, ətrafi möhtəşəm binalarla əhatə olunmuş meydan və bu meydandan dörd tərəfində uzun və geniş küçələr. Tiflis kimi böyük və müntəzəm bir şəhərdə bir illik həyat və səyahət əsnasında gördüyüüm böyük şəhərlər, xüsusən Moskva, mənə müəyyən qadər Avropa şəhərləri haqqında bir fikir oyatsa da, dünyanın ən modern şəhərlərindən biri olan Peterburqun bu ilk mənzərəsi mən Heyran etdi. Rus tarixinin son dövrü gözlərimin önündə canlanmağa başladı. Budur, Böyük Pyotrın Avropaya açdığı pəncəra! Bu pəncəradan galəcək və Rusyanın ta qəlbini qadər girəcək yeni hava, o zaman tam şərqli bir həyat keçirməkdə olan bu məmələkəti başdan-başa dəyişdirəcək, başdan-başa yeni bir həyat yaşamağa sövq edəcəkdi. Bu yeni həyatın verdiyi qüvvət və qüdrətə görədir ki, Rusiya ta Şuşaya, Buxaraya, Xivaya, Şərqi Türküstana qadər genişlənəcək, hər il bu uzaq ölkələrdən gələn mənim kimi yüzlərlə, minlərlə gənci buraya qadər cəlb edərək ruslaşmış

Avropa havasını onlara da üfürəcəkdi.

Meydanda müştari gözləyən cüt atlı dəbdəbəli və tək atlı sadə arabalar vardı. Bu sonunculardan bir neçəsi bizi görün kimi müşətilərini tanıdlar və yanımıza gəldilər. İkisi ilə anlaşıq, tez yola düşdü. Saat hələ sabahın 11-i idi. Aradığımız tanış evdə idi. Özünün yaşıdağı beşinci mərtəbədəki evdə boş bir otaq varmış, ondan bir üst mərtəbədə yaşayan ailədə də iki boş otaq. Nəhayət, üçümüz də yerləşə bildik. Otaqların kiraya haqqı məlum idi. Sabah və axşam veriləcək qaynar samovarla bərabər ayda iyirmi rubl.

Dərhal razılışdırıq və əşyalarımızı daşımağa başladıq.

Ah, Turgenevin, Dostoyevskinin və digər yazıçıların romanlarında oxuyub dadına doymadığım və xəyalimdə uzun illərdən bəri bəslədiyim tələbə həyatı xülyəsi bu dəfə haqqı olaraq gerçəkləşirdi. Mən də onu yaşamaga başlayırdım. Bu necə dadlı, necə doyulmaz bir röya!

Romanlarda olduğu kimi, mənə də boş otağını kirayələyən qadın vəfat etmiş bir mayorun arvadı imiş. Eynilə digərləri kimi, bunun da iki qızı vardı. Böyük qızı Sonya şəhərin ibtidai məktəblərindən birində müəllim idi. İkincisi – Mariya dəməriyol idarəsində katibə idi. Qadının aldığı aya 12 rubl təqəud maaşı ilə qızların qazandıqları 35 rubl ancaq evin kirayasına və gündəlik məsəflərə qatılmış. İndi məndən alacaqları 20 rubl ilə də xidmətçi pulu və palter ehtiyacı təmin olunacaqmış. Budur, möhtəşəm Avropa pəncərasının içində yaşayan iki milyon xalqdan 70 faizinin büdcəsi. Nə xoşbəxtir tələbəyə rastlayanlar.

Mənim yaşayacağım ailə çox sevimli, xoş insan-

lara oxşayırıldı. Məni razı salmaq üçün əllərindən nə galirdisə, edildilər. Lakin avvəldə aramızda kiçik bir anlaşılmazlıq oldu. Son demə, məni erməni zənn edirlərmiş. Yanıldığlarını söylədim, heyərt etdilər və xanum soruşdu:

– Bəs kimsiniz?

– Mən türkəm.

Ana wa qızları üçü birdən sanki elektrik vurmuş kimi sarsıldılar:

– Necə? Türkmü?

– Bəli, türkəm. Bunda heyərlənəcək nə var ki?

Üçü də birdən qızardı və yaşılı qadın cavab verdi:

– Xeyr, əfəndi, xeyr. Mən çox türk görmüşəm. Onları çox sevirem. Çox dürüst və doğru insanlardırlar. Amma indiyə qədər onlardan tələbə gərül-mədiy üçün...

– Bəli, burada haqlısınız. Bizancaq indi başlayırıq. Ermənilər və digər xristianlar bizdən çox avval başladılar. Ona görə də onlara alışqanlıq var.

Sonya araya girdi:

– Zavallı atam. Qafqazda çox yaşayıb. Oradakı türkləri mədh edərdi. Onların hamisinin gözləri qara, saçları gur və qapqara deyilmə?

Mariya dedi:

– Ah, mənim gözlərim və saçlarıım da elə olaydı kaş!

Hamımız birdən gülüşdük və aramızdakı anlaşılmazlıq aradan qalxmaqla yanaşı, ailə bir türk tələbə saxladıqları üçün digərləri tərəfindən qışqandı.

Qaldığım ev şəhərin mərkəzinə və xüsusi ilə daxil olmaq istədiyim Texnologiya İnstitutuna çox yaxın olan bir küçədə idi. Birinci gün əşyamı yerləşdirmək və tənzimləmək keçirdim. Səfər yorğunluğuna görə erkən vaxtda yatdım.

İkinci gün ilk işim instituta gedib vasiqalarımı və müsabiqə imtahanına girmək arzusunda olduğumu göstərən bir bəyannamə təqdim etmək oldu.



Peterburg İmperator Universiteti

İnstitut möhtəşəm üçmərtəbəli bir binada yerləşirdi. Binanın geniş hayatındə minlərlə tələbə qarışqa kimi gəzir, söhbatlaşır, mübahisa edirdi. Hərdən bütün kütlə bir dalğa kimi bir tərəfə qırılır, keçməkdə olan yaşı şəxslərə yol verirdi. Hər tərəfdən "professor" kalması fısıldanır, mən də keçən şəxsin kim olduğunu anlayırdım. Fəqət mənim hələ yad olduğum kimsəyə yanaşmadığımdan və ürkək halimdən bəlli idi.

Birdən-birə biri mənə yaxınlaşdı və: "Siz Qafqazlısınız?" – deyə soruşdu.

- Bəli, siz də gürcüsünüz, deyilmi?
- Bəli, siz kimsiniz?
- Mən türkəm.
- Nə gözəl. İstəyirsiniz, sizi Qafqazlı dostlara təqdim edim?
- Minnətdar olaram.

O saat məni bir qrupa doğru apardı. Qrupda 10-a yaxın gənc vardı. Çoxu gürcü və erməni idi. Fəqat aralarında çərkəz və ləzgi də vardı.

Tanış olduq. Bir-birimizin əllərini sıxdıq. Aman bu necə xoş bir səydir. Qürbətə özünü yalnız sandığın bir yerdə birdən-birə siza yaxın insanlara rastlamaq! İnsan bir aila fərdi görmüş qədər məmənun olur. Bunların hamısı mənim kimi müsabiqə imtahanına girmək üçün gəlmisidilər. Demək ki, tale də bizi birləşdirirdi.

İnstitutda işimizi bitirdikdən sonra birlidə şəhəri dolaşmağa çıxdıq. Budur, sarayların, rus-Bizans arxitekturasının mükəmməl nümunəsi olan Kazan kilsəsinin qarşı tərəfindəki möhtəşəm "Grant" hotelin, böyük imperiya kitabxanasının, şəhər əmənatının yerləşdiyi maşhur küçə. Bir az irəlidə küçənin sol tərəfinə qədər uzanan bir kanala rastlaşdıq. Bundan avvəl Peterburqa gəlmmiş və şəhəri az-çox tanıyan yoldaşlar mənim bu möhtəşəm küçə və binalara göstərdiyim heyranlığa görə məlumat verirdilər:

"Bu gördüğün geniş və müntəzəm küçələr. Böyük Pyotrın öz əli ilə cizdiği plana əsasən hazırlanıb. Vəsait çıxaldıqca şəhər də gözəlləşir-

di. Unudulmamalıdır ki, bələdiyyə təşkilatına görə Rusiya Avropanın ən mütərəqqi hissəsidir. Məsələn, Peterburq şəhər bələdiyyasının yüzlərlə üzvü var. Bunlar şəhər əhalisi tərəfindən tamamilə sərbəst şəkildə seçilirlər. Onlar da öz aralarından və ya xaricdən bir rəis və dörd müavindən ibarət bir icra heyəti seçirlər. Şəhər işlərinə aid hər cür qərar bələdiyyə məclisi tərəfindən verilir, icra heyəti tərəfindən tətbiq edilir. Kənardan kimsə qarşı bilməz. Hökumətin yalnız verilən qərarların qanuna müvafiq olub-olmadığını yoxlamaq haqqı var. Bu surətlə tam bir muxtarriyyət şəklində olan rus şəhərləri dövlətin təbe olduğu ümumi idarə üsulu ilə tam bir təzad təşkil edir. Buna görədir ki, öz müqəddərətlərinə hakim olan rus şəhərləri bu gün məmərlüğünə görə Avropanın bir çox yerlərində irəlidədir".

Bu izahi verən yoldaş birdən-birə kostymumuñun ətəyini çəkdi və gözünün ucu ilə yanından keçdiyimiz sarayı göstərib qısıq səslə dedi: "Bax, haqqında danışılan qış sarayı!"

Binanın zahiri görünüşü bir saraydan daha çox Rusiyanın hər tərəfində bol olan rus qışlasını (hərbi kazarma - D.Ə.) andırırdı. Sarayı diqqətlə seyr etməyə başladım. Arxadaşım qulağıma fisildədi: "O qədər diqqətlə baxma. Ətrafımızda biza göz qoynalar var. Laqeyd davran".

Sonra əyilərək davam etdi: "Bu səkini görürsənmi? II Aleksandrın parçalanaraq havaya uçurulduğu yer".

Arxadaşımın xəbərdarlığına baxmayaraq arıq gözlərimi saraydan çəkə bilmirdim. Diqqətimi nəhz o səki çəkirdi. Eyni zamanda bu müdhiş

sui-qəsdin Şuşada yaratdığı təsirləri yadına düşürdü. Bizim din bilgisi müəllimimiz axund Hüseynqulu müəllimlər otağında hadisə ilə bağlı xəbəri almış, ciyəri parçalanmış şəkildə hiss etdiyi təsir içində bizim sinfə gəlmışdı. Oturan kimi qurşaqından qələməni çıxardı, bızdən kağız istədi və olduqca uzun papağını çıxararaq kağız üzərində düşünməyə başladı. Bir müddət sonra yazmağa başladı. Yazdı və nəhayət, biza xıtabən: "Ayağa qalxın və üzünüüzü Kəbəyə doğru çevirin", - deyə əmr etdi. Biz tez qalxdıq və cənuba doğru əvrildik.

"İndi dinləyin", - dedi və II Aleksandrın ölümü haqqında yazdığı bir növhəni bizi oxudu. Təəssüf ki, növhəni unutdum. Fəqat çox yaxşı xatırlayıram ki, nəqərəti rusca iki kəlmədən ibarət idi. Bu kəlmələrin mənası bu idi: "İt oğlu, alçaqlar!"

Axund qatillərə küfr edir, çari mədh edir və ruhuna rəhmət oxuyurdu. Eyni zamanda da bizi öyündə kimi çarın Allah tərəfindən seçildiyini, təyin edildiyini söylədi və əlavə etdi: "Ona el qaldırın, Allaha el qaldırmış kimi olur. Belə kaſırların qətli vacibdir. Çəkinin, övladlarını, bu kimi dəlalatlərə uymayın. Hirslənmiş Allah təkcə sizi deyil, bütün atalarınızı, analarınızı, əqrəbalarınızı, elinizi kökündən kəsər, yox edər".

Onu da eşitdim ki, axund növhəni Qafqazın valisinə, Peterburqdə yeni imperatora təqdim edilmək üçün göndərmış və bunun müqabilində bir miqdar pul ilə mükafatlandırılmışdır.

İndi səkini seyr edərkən xəyalimdə bu xatırə oyandı və gözlərimin önündə bu üç lövhə yan-yanı duraraq canlandı: ortada II Aleksandrın havada uçan parçaları. Sağda bizim Axund Hüseynqulu,

solda sui-qəsdi həyata keçirənlərdən "Zasuliç".

Öz-özümə soruştum: Əcəba, bəşəriyyətin taleyi daima bu üç lövhəni yan-yana görməkmi olacaq?

Yenə öz-özümə cavab verdim: "Bəli, axund Hüseynqulu varkən Aleksandrlar olacaq, Aleksandrlar olduqca "Zasuliç" tapılacaq".

Peterburqda tələbə həyatı

Ertəsi sabah əl-üzümü yuyarkən xidmətçi qadın qaynar samovarı masamın üzərinə qoydu. Əsl çayı mən hazırlayacaqdım. Samovarın bütün rusların hayatındə oynadığı mühüm rolü oxucularım sonra görəcəklər.

Rusiyadakı tələbə həyatı Avropanın heç bir yərində bənzəmirdi. Avropada çay-qəhvə məkanları, klublar, tələbə cəmiyyətləri binaları tələbələrin əyləndikləri, vaxt keçirdikləri yerlərdir. Rusiyada, xüsusilə Peterburqda belə şəyər yoxdur. Burada tələbələr zamanın əsasən öz aralarında, qrup yaradıb samovar ətrafında toplanaraq keçirirlər. Onsuz da tələbələrin böyük bir qismi üçün samovar eyni zamanda bir mətbəxdır. Çünkü yeyəcəyi də samovara görə hesablanıb.

Onun başlıca qidası bir az yağ, pendir və südən ibarətdir. Ara-sıra burlara kolbasa, yumurta, soyuq dana əti, dil və s. də əlavə olunur. Fəqət bu lüksü imkani olanlar edə bilərlər. Əksəriyyət bundan məhrumdur. Tələbələrin böyük bir qismi orta məmər və zabit və ya tamamı kasib övladları idilər. Onlardan elələrinə rast gəldim ki, ayaqqabı və şapka alacaq gücləri yox idi. Bəzən ikisi, üçü bir-ləşərk mansardalarda aylığı iki-üç rubla bir otaq kirayəlayər, palto, ayaqqabı kimi əşya və qidanı növbə ilə istifadə edərdilər.

Təzə yuyunub çayımı içmişdim ki, yanına dünənki arxadaşlardan biri gəldi:

— Səni qafqazlı tələbə birliyi yataqxanasına götürmək üçün gəldim. Adətimiz belədir. Yeni gələnləri tez qeydiyyata alıb yataqxanaya yazdırıraq. Tə-

bii ki, səni də yazdıracağıq.

Qalxdım və "hazırıam" dedim.

Yataqxana "Vasilavskiostro" adlanan məhəllədəydi. Köhnə bir evin geniş və hündür qapılardan keçərək giriş mərtəbədə olduqca böyük bir salona girilirdi. Saat 11-ə az qalmışdı. Salonda 35-40 gənc vardı. Fəqət yalnız üçü türk və tatardı. Qalanı erməni, gürçü, ləzgi və s. idi. Bizi görən kimi hamısı ayağa qalxdı, biza doğru geldi. Hamısı tek-tək əlimi həqiqi sevinc ifadə edən bir hərəratla sıxıldı. Qurbət nə həzin şeydir, necə yaxınlaşdırıcı və sevindirici amildir! Həmin dəqiqədə aramızda türk-lük, ermənilik, gürçülük, çərkəzlilik filan yoxdu. Hamımızı birləşdirən müştərək qafqazlılıq vardi. Hətta müştərək istifadə etdiyimiz dil olan rusca da birləşdirici amildi. O il tətil zamanında Peterburqdan ayrılmayanlar indi bizdən məmləkət haqqında suallar verib məlumat istayırdılar. Bir az sonra hamımız birlikdə yataqxanadan çıxdıq. Yaxındakı südçüyə getdik. Südçü də qafqazlı imiş. O da yeni vətəndaşlarının əllərini məhəbbətlə sıxıdı. Biza süd, qatıq və s. ikram etdi. Ogunkü günorta yeməyini beləcə yedik. Məğar bundan sonra həmişə belə olacaqmış! Hər günorta yeməyini südçüda, axşam və səhər yeməklərini samovarda edəcəkmişiz!

Gördüyüm üç türkdən biri geləcəkdə Azərbaycanın Paris nümayəndəsi olacaq Əlimərdan Topçubaşov idi.

Bu şəxs o il hüquq fakültəsini bitirmiş, dövlət imtahanı vermek ərafəsində idi. Digər ikisi də yol mühəndisliyi diplomu almaq ərafəsində idilər. Onlardan öyrəndim ki, dördüncü türk tələbə də varmış. Sabiq Qafqaz Şeyxülislamının oğlu Hüsey-

nzadə Əli bəy. Bu şəxs o zaman təbiyyət fakültəsini bitirərək İstanbula getmiş, orada qalacaqmış.

Biz beləcə səhbət edərkən yataqxananın başçısı yanına gələrək qolunu qoluna atdı və məni gəzdirərək qulağıma piçildədi:

– Hansı “peçinka”ya mənsubsunuz?

Mən “peçinka”nın nə olduğunu bilirdim və ona mənsub olmaq əvvəldən də xəyalımı oxşayırırdı. Fəqət bunu etmək üçün nə vaxt oldu, nə də yaxından tanıdım biri.

– Hələ heç birinə mənsub deyiləm. Fəqət olmaq istəyərəm.

– Hansını tərcih edirsiniz?

– İnqilabçı xalq firqəsinə.

– Yaxşı, mən sənə bələdçilik edəcək birini göndərərəm.

Sağollaşdıq.

O zamanlar Rusiyada çoxlu gizli siyasi firqələr vardı. Kommunizm işa hələ yeni təbliğataya başlamışdı. Fəqət hökumət bu təşəkkülləri şiddətlə rədd və təqib etdiyi üçün hamısı gizli faaliyyət göstəririd. Firqələrin hamısı üçlük əsasında qurulmaqdır. Yəni hər hansı bir firqəyə mənsub olan biri öz tərəfindən iki adam tapıb bir üçlük təşkil edər və bunlar firqə namının ondan başqa kiməni tanımaz və bilməzlər. Firqə ilə onlar arasında vasifa olur, firqənin bütün qərarlarını, əmrlərini o təbliğ edər, əməl və hərəkətlərdə yalnız ona tabe olardılar. Bu surətlə eyni mühitdə olan bir çox kimsələr digər-

lərindən xəbərdar olmadan eyni firqəyə mənsub olur, eyni direktivlər üzərinə hərəkət edərdilər. On minlərlə tələbədən bircə nəfər də yox idi ki, bu təşəkküllərdən birinə mənsub olmasın. Mühitdə asan rüzgar, mühitin tənəffüs etdiyi hava o qədər təmiz və pak idi ki, mənə edilən təklif hər tələbəyə edilə bilir, dəvət oluna biliirdi. Hər kas omin idи ki, xəyanət alçaqlığına uğramaz. Nadirən uğranıldıqda xain xəyanətinə əksərən həyatı ilə ödəyərdi.

O gecə dostlardan birinin evinə dəvətli idim. Avqust ayı olduğu üçün Peterburqun bayaz gecələrini yaşayırdıq. Saat 9, 10, 11 olsa da, hələ axşam düşmür, qaranlıq olmurdu. Saat 12 oldu, günəş hələ üfüqdadır. Fəqət onun üfüqdən çəkilməsi ilə geri dönməsi arasında mühüm bir fasılə yox idi ki... Yalnız hər şeyin üzərinə çəkilmiş, kırkı, ağ və qara-nın qarışığından ibarət tox rəngli jaket. Bu necə bir naxoş boy! Cənubun parlaq günüşi və qapqara gecələri içində tərbiyə edilmiş sinirlər üzərinə...

(Ağaoğlunun Peterburqdakı xatırləri burada qırılır. Oğlu Səməd Ağaoğlu bununla bağlı qeyd verib: “Atamın Peterburqdakı talabəlik həyatına aid bu hissə burada birdən-bira kəsilsər və sonra digər qism başlayır. Ölümündən sonra bu əskik qismi axtardıq, lakin tapa bilmədiq. Bundan sonra gələn qismin əvvəlində bəhs etdiyi haqsızlıq bizə bir neçə dəfə anlatıldığı bu hadisədir: Texnologiya İnstitutunun bütün imtahanlarını müvəffəqiyətlə verir. Yalnız son cabr imtahanundan professorun verdiği məsələni programın xaricində olan və daha ali bir dərəcədə öyrənilən bir formula ilə həll edir. Professor bu formulanın hansı şəkildə isbat edildiyini soruşur və atam bunun program xarici olduğunu söyləyinca professor: “Belə işə niya bu formula ilə sizə verdim bir məsələni həll etdiniz?” – deyərək

atamı rədd edir. Axırda anlaşılır ki, professor qatı yəhudü düşmənidir və atamı yəhudü zənn edərək bu formula işini rədd etmək üçün bəhanə etmiş!)

Peterburq ilə Paris arasında

Mənə qarşı edilən haqsızlıq məni yandırıb yaxırıdı. Xəyal qırıqlığına bir də izzəti-nəfs qırıqlığı qarışub məni yandırırdı. Hiddətim o dərəcə idi ki, bütün Rusiyani bir qasıq suda boğmağa hazırlırdım. Çardan tutmuş nihiliştinə, universitetindən professoruna, mətbuatından ədəbiyyatına, dilindən elminə qədər rus adı, rus qoxusu daşıyan hər kəsə, hər şey qarşı dərin bir nifrət, bir qeyz, adavət bəsləyirdim.

Xeyr, xeyr, mən burada qala bilmərəm. Mən Peterburqda yaşaya bilmərəm. Mütləq getməliyəm. Fəqət hara, necə?

19 yaşım ancaq olardı. Ah, o yaşın verdiyi yüksək cəsarət, hərarət, laqeydilik və girişkənlilik! Bir səs içimdən "Paris, Paris" deyə hayqırkırdı. Bəli, Parisə gedəcəyəm. Orada oxuyacağam, oranın universitetini bitirəcəyəm və bu surətlə ham ruslardan yandırıcı bir qısa alacağam, həm də izzəti-nəfsimi yüksək dərəcədə tətmim etmiş olacağam.

Gimnaziyanın dördüncü sınıfından bəri Paris xəyal dünyamı buraxmayan bir xəyal idi. Ümumi tarixdən XVIII əsr fransız ensiklopedistləri və böyük inqilab haqqında aldığım qısa, adı məlumat mənim daimığım içində sanki bir elektrik stansiyasına çevrilirdi, dayanmadan oranı mənə xatırladırdı. İndi isə bu xatırlatma qarşısialınmaz bir cəzibə halını aldı. Rusiyadan iralıda olan bir məmələkətdə, rus universitetindən yüksək bir universitetdə, böyük inqilabın vətənində təhsil alacağım və rusları mat edəcəyim kimi, ham də Qafqazdan buraya gələn ilk türk olaraq təriflənəcəyəm. Bu tabloya hansı xəyal dayanar?!

Tez atama bir teleqraf göndərdim. Parisə getmək əzmində olduğumu bildirdim və pul istədim. Üçüncü gün belə bir cavab aldım: "150 rubl göndərirəm, ürəyin haraya istəyir, get!"

Azərbaycanlı bir atanın dili ilə bu, xoşagəlməziyyin və hiddətin gücünü ifadə edirdi. Fəqət artıq iş işdən keçmişdi.

Tez pasportumu hazırladım. Pulun 60 rublunu borcuma verdim. Məndə cami 90 rubl qaldı. Yəni o zamankı pulla 11 Osmانlı lirəsi!

Bu pul ilə özümü o məchul Qərb dünyasına atdırıdım. Dostlarımdan biri "aclıqdan ölcəksən" dedi. "Rusiyada qalmaram" dedim və ertəsi gün dördüncü dərəcəli vaqonla yola çıxdım.

Almaniya sərhədində vaqon dayışdırılmək lazım idi... Bu dəfə almanların üçüncü sinif vaqonuna keçdim. Mənimlə bərabər müəllimlik etmiş, indi vətəni Parisa qayıdan bir fransız qız da vaqonda yerini tutdu. Qızla tanış olduq. Bu qızı mənə tale göndərmışdı. Çünkü fransızcam çox kasad idи, almancam isə heç yox idi. Halbuki qız rusca mükəmməl danışırı. Mənə çox köməyi dəydim.

Rus qatarları ilə müqayisə edilməyəcək qədər təmiz və sevimli olan alman qatarı Berlinə doğru Prussiya boyunca gedərkən ara-sıra vaqona yolcu aşğrlar girirdilər. İl dəfə gördüyüüm bu adamlar mənə çox qaribə gəldi. Bizimla Rusiya haqqında danışırlar və istehza ilə güldürdülər. Nəhayət, biri qılincını yarısına qədər çekərək dedi: "Tezliliklə sizin o çarınızın cəzasının bununla verəcəyik".

Rusca "Allah sizdən razi olsun" dedim. Fəqət

qız bunu tərcümə etmək istəmədi və hırslı-hırslı almanın üzünə baxdı. Mən o gün fransızla alman arasındakı nifrətin nə qədər dərin olduğunu anladım.

Qatar Berlinə gəcə çatdı. Bu şəhər məndə Peterburqdan yaxşı təəssürat yaratmadı. Ancaq stansiyadakı təmizlik və intizam məni heyvətə saldı. Hər dəqiqədə yeni bir qatar gəlir, o gedər-getməz yərini bir başqası tuturdu. İnsanın başını döndürən bu hərəkat o qədər nizam və intizam içində edilir ki, sanki qeybdən, əsrarəngiz bir qüvvət tərəfindən idarə edildirdi...

Biz stansiyada köşk olan aşağı mərtəbədə gözləmək məcburiyyətində idik. Fəqət, təəssüf ki, yuxarıya çıxıb qatarımızı axtardığımız zaman onu ötürmüş olduğumuzu anladıq. Nə edəcəkdik? Kima müraciət edəcəkdik? Yavaş-yavaş stansiya da boşalırdı. Elə vaxt gəldi ki, bircə nəfər də qalmadı. Tam o ərafədə mən bir xəta etdim. Fransız qız yanındaki xurcumunun içində süd küpcükleri daşıyırıydı. Bu xurcunu alıma almışdım. Bilmirəm, necə oldu, xurcun stansiyanın döşəməsinə çırplıldı, küp qırıldı və süd töküldü.

Stansiyanın şışman gözətcisi qalın və uzun bir nərə çəkdi, üstümə gəldi. Fəqət, şükürlər olsun ki, bütün bunların qorxutmaq üçün edildiyi anlaşıldı. Su ilə bulaşmış yeri yudu, sildi, bülür kimi parıldatdı və mirildana-mirildana uzaqlaşdı.

Biz avara-avarə stansiyada dolaşırıq. Heç kim bizə etina göstərmir və maraqlanmırı.

Nəhayət, yanımıza üç yaxşı geyinmiş, ortayaşlı, əfəndi adamlar yaxınlaşdı. Haradan gəlib haraya

getdiyimizi, kim olduğumuzu soruştular. Fransız dilini mükemmel biliirdilər. Qız təfsilatlı izah etdi. Dərhal bizi bir yərə apardılar, biletlərimizə damğa vurdular. Sonra bizi götürüb stansiyanın düz qarşısında olan şıq bir hotela apardılar. Bizim üçün iki otaq tutdular, xidmətçilərə sabahkı Paris qatarına çatdırmalarını bildirdilər və bütün məsrəfin pulunu da etirazımıza rəğmən verib getdilər. Mən heyrət içində idim. Qız izah etdi: "İstər Fransada, istərsə da Almaniyyadə iki ölkəni bir-birinə yaxınlaşdırmaq və aralarını düzəltmək niyyəti ilə qarşılıqlı yardım cəmiyyətləri qurulub. Həmin əfəndilər də o cəmiyyətin üzvləri imişlər və hər gecə stansiyaya gələrək möhtac olanlar varsa, kömək edərəmisi".

Mən tez yatağıma girib yatdım. Ertəsi gün sabah erkəndən bizi oyandırdılar və stansiyaya apararaq qatarımıza yerləşdirdilər. Artıq bu axşam Parisdəyik.

Almaniyanın meşəliklərinə nə qədər heyrət qalsam da, Belçikanın da fabriklərinə, əhali sıxlığına nə qədər heyrət etdim. Bir ovuc boş yer də yoxdu.

Nəhayət, axşam düşür və biz də Parisə çatırıq.

Məni orada nə gözləyir? Bunu bir dəqiqa belə düşünümdəm. Yalnız bir möminin bir məbədə yaxınlaşdıığı zaman ürəyi necə titrəyirsə, mənim də qəlbim elə titrəyirdi. Oxuduğum kitablardan qazandığım təəssüratlar bu şəhəri xəyalimdə insan zəka və qəlbinin bir möcüzəsi halına gətirmişdi. Orada yaşamaq, orada qalmaq özlüyündə bir saatdı, şərəfdi. Ona yaxınlaşdıqça özüm öz nəzərimdə ucalırdım.

Gecə düşdü, biz tamamən yaxınlaşdıq və o, görünməyə başladı. Xaricdən gələnlər tez pəncərəyə qaçdilar. Mən də başımı şüşəyə dayadım və ilk təəssüratımı elli il sonra da eyni qüvvətlə qoruyuram. O nə möhtəşəm və sehrkar bir mənzərə idi. Gözümüzündə sanki min bir gecə lövhələri canlandı. İşiq, işiq, işiq. Hər tərəf, hər yer işiq.

Mənim kimi Şərqdən gəlmış biri üçün bu işiq bolluğu sanki ecazkar, fövqəltəbbi bir şeydi. Yanımdakı biri məni dürtərək "mösyo, mösyo, gəldik" dedi. Döndüm baxdım. Yol yoldaşım qız idi.

Qatar dayanırdı. Ətrafımda bir hay-küy, bir gedmiş-geliş vardi. Fəqət mən nə olduğunu fərqlində deyildim. Qız davam etdi: "Budur, Paris stansiyası. Bu şəxs – qarşısında gənc bir dəliqanlı dururdu – mənim qardaşımı. Məni qarşılımağa gəlib. İndi o sizə bir araba tutar, arabaçıya sizi rusca tərcüməçi si olan bir hotela aparmasını deyər. İndilik, Allaha əmanət olun".

Dəliqanlı məni arabaçıya qədər ötürdü və ona bir şey deyərək ayrıldı. Mən lunatik kimi qeyri-şüuri hərəkət edirdim.

Parisdə ilk vaxtlar

Parisə çatdığını axşam 1888-ci il yanvarın 8-i idi. Yol yoldaşımı qarşılıamağa gələn bu şəxs mənim üçün çağırırdı, arabacıya nəsə söylədi və arabacı da başını sallayaraq qamçısını vurdu. Nə deyildiyini və hara getdiyimizi bilmirdim. Fransızcam çox ibtidai və zəifdi.

Mənə heyranlıq verən bir qələbəlik, işiq və geniş küçələr. Nəhayət, böyük bir hotelin qapısı. Hotelin lövhəsinə baxdım: Hotel de Petersbourg.

Anladım ki, arabacıya rusca tərcüməni olan bir hotelə aparmağını söyləmiş və arabacı da məni bu böyük, sıq yera gətirmiş.

Yanına biri yaxınlaşdı, rusça "rusça danışa bilirsınız?" deya soruşdu. Mənə qəribə bir sevinc gəldi. Məni anlayan binini tapmaq sanki bir səadətdi. Yaşa dolmuş, saçları bəyazlaşmış bu şəxsin rus olduğu başa düşüldürdü. Arabaçının hesabını ödədi, aşyanı ikinci mərtəbədəki bir otağa qaldırdı. Ocağın yandırılmasını və sabah yeməyi hazırlanmasını əmr etdi və "yorgunsunuz, istirahət ediniz, yenə görüşərik" deyib getdi və qapıdan çıxarkən bu sözləri əlavə etdi: "Mənim adım Arondur. Bu hotelin məmurlarındanam. İstədiyiniz vaxt çağrıra bilərsiniz".

Təşəkkür etdim.

Qarson gətirdiyi bir qucaq odunla ocağı yandırıdı. Soyuqdu. Bir az sonra ocaq qıpçırmızı yanmaşa, ətrafa istilik saçmaşa başladı və mən də səhər yeməyinə başladım.



Paris

Kefim yerində idi. Bu qədər ildən bəri xəyalimdə yaşatdığını Parisdə idim. Ah, bu nə sadət! Bulvara baxan pəncərəyə yanaşdım. Dalğa kimi bir tərəfdən digar tərəfə axan insan selini, ortalığa qəribə bir aydınlıq verən işıqları, saysız arabaları, atları sevinc və zövqlə seyr etdim. Qarabağ yadına düşdü. Şuşa şəhərinin dar, palçıqlı və qaranlıq küçələrini andım. Mənə qəribə bir qürur gəldi: "Ey, mənə baxın, mən haradayan, siz harada?" – deyə bağırmaq istədim. Sonra saat 10 olmadan yatağa girdim və ertəsi gün saat 7-də qalxdım.

Tez Aron əfəndini çağırırdım. "Mən qafqazlıyam. Buraya təhsil üçün gəldim. Sizdən mən kömək etməni, məktəbə aparmanızı və orada qafqazlı tələbə ilə görüşdürüməni rica edirəm".

Aron əfəndi güldü. Hələ 19 yaşım vardi. Çox naşı olduğum bəlli idi. Hələ yarı köçəbə, patriarchal bir qəbiləyə mənsub olduğum ağillarına belə gəl-

məzdi.

— Qafqazlı tələbə tanumasam da, universitetə gedərik, soruşar, taparıq. Fəqat siz buraya uzun müddət üçünmə gəldiniz? Pulunuz varmı?

— Bəli, məktəbi bitirənə qədər burada qalacağım. Pulu da atam göndərəcək.

— İndi əlinizdə nə qədər var?

Bu sual məni çəşdirdi. Mən özüm də nə qədər pulum olduğunu bilmirdim. Atam Peterburqa 150 rubl göndərmişdi. Dostlar bu pul ilə Parisa getsəm, acıdan ölcəcimi demisidilər. Fəqat mən gülmüşdüm. Halbuki orada borclarım və yol üçün 90 rubl getdi. İndi cibimdə olsa-olsa, 60 rubl ya olar, ya yox.

— 60 rubl olmalıdır.

Aron əfəndi acı-acı güldü:

— Aman, nə danışırsan? 60 rubl ilə nə edilər ki? Hələ bu qədər pulla bu hotelə necə gəldiniz?

Mən dondum. Pulun bu qədər əhəmiyyətinin olduğunu ilk dəfə eşidirdim. Aron əfəndi məni yuxarıdan-aşağı süzdü, anladı və üzüldü.

— İlk işimiz tez bu hoteli tərk etmək olmalıdır. Bilirsizimizi, bir geclik bu otaq üçün nə qədər verəcəksiniz? Tam 15 frank. Sonra odun 5, qəhvə 5 frank, hambal, qarson və s. məsrəflər də ən azı 5 frank tutacaq. Cəmi 30 frank, yəni rus pulu ilə 15 rubl.

Mən mat və məəttəl qaldım. Aron əfəndi zəngi basdı və qarson geldi. "Mösyö, indicə gedir, hesa-

bını gətiriniz", - dedi.

Hesabı gətirdilər. Dediyi kimi çıxdı. Yuyunmadan, sabah yemayı yemədən tez əşyamı topladıq, yarısını mən, yarısını Aron əfəndi qoltuğuna vuraraq ilk tramvaya qədər götürdük. Sen Mişel bulvarına galdık. Oradan tibb fakültəsinə getdik. Tibb fakültəsində Aron əfəndinin tanıdığı bir çox yəhudİ gəncələr vardi. Onlarla görüşdü. Onlardan Pantheonun arxasında bir küçədə qafqazlı iki gürcü tələbənin qaldığını öyrəndi və biz cəld oraya doğru yürüdük.

Qararlıq, köhnə bir evin dar nərdivanlarını qalxdıq. Üçüncü mərtəbənin zənginə basdıq. Hündürboy, yaraşıqlı bir dəliqanlı qapını açdı.

— Mösyö Medivani sizsiniz? — deyə soruşdu.

— Bəli.

— Siza bir vətəndaşınızı gətirdim. Təhvil verirəm və dərhal gedirəm.

Aron əfəndi o qədər sürətlə hərəkət etdi ki, ona təşəkkür də edə bilmədim.

Medivani mənimlə gürcüçə danışmağa başladı.

— Gürcü deyiləm, gürcüçə də bilmirəm. Mən türkəm. Qarabağlıyam.

Bunu deyərkən otağı da daxil olduq. Bu şəkildə digər gürcüylə də tanış oldum. İkiisi də məni böyük diqqət və dostcasına qarşıladılar. Qarabağlı bir türkün Parisa qədər təhsil üçün galməsi onlara çox qəribə və eyni zamanda xoş hadisə kimi görünürdü. Dərhal çay dəmlədilər, pendir-çörək gətirdilər,

səmimi, ürəkdən hal-əhval tutmağa başladılar. Vəziyyətlərindən onların da çox yaxşı yaşamadıqları bəlli idi. Mənə ümid və təsəlli verdilər. Evdən bir aya qədər pul ala bilsəm, cibimdəki pulla birtəhər yaşamaq olar dedilər.

Cay içdiğdən sonra tez mənim üçün otaq axtarmağa çıxdılar. Mən də yanlarında idim. Evin onlara yaxın olması şart idi. Yaxın bir küçənin küçündə bir madamın yanında, dördüncü mərtəbədə 25 franka bir otaq tapıldılar. Pis-yaxşı yerləşdim.

Əlli ildən sonra da Aron əfəndi ilə bu iki qardaş gürçünü dərin həyəcan və şükər hissi ilə xatırlayıram. Onlar mənim ilk rəhbərlərim və xilaskarlarımdılar və adları ruhumun daşıdığı ən aziz və müqəddəs izlərdəndir.

Yerləşdiyim otağın sahibi ixtiyar madam dil bilmədiyimə həm hırslıdır, həm də gülür. Ona görə qəzəblənilər ki, birinin fransızca danışmamasını xəyal da edə bilmir. Gülür, çünki kəlmələri onun istədiyi kimi tələffüz edə bilmirəm. Üstəlik, hər dəqiqə gözünün qabağındayam. Çöla, demek olar ki, çıxmırıam. Bunun iki səbəbi vardı: fransızca öyrənirəm və bu yolda tətbiq etdiyim metod da çox nadirdi.

Alfred de Mussetin kitabından ilk gün on sətir oxudum. Bilmədiyim kəlmələri rusca lügətdən öyrəndim və əzbərlədim. İlkinci gün bu lügətləri təkrarlamaqla yanaşı, yeni 15 sətir oxudum. Yenə bilmədiyim kəlmələri yazdım və öyrəndim. Beləcə, hər gün 5-10 sətir əlavə etməkla üç ay sonra artıq normal şəkildə oxuyub anlamağa və danışmağa başladım.

İkinci səbəb isə pulu ehtiyatlı xərcləməyimdi. Madamın icazəsi ilə bir qazanla bir spirt lampası və fincan aldım. Çayımı, qəhvəmi və öksərən yumurtadan və göyərtidən ibarət olan yeməklərimi otağında özüm bişirdim. Qəhvəxanaya, restorana getmirdim. Qarabağ məktub yazaraq tacili pul istədim. Gözlərim həsrətlə yolda idi. Cibimdən hər frank öksildikcə üzərim titrəyirdi. Birdən pul gec gələrsə?!

Ah, həyatımın bu imtahan çağları! Sizin qiyatınızı, qodrınızı indi bilir və anlayıram. Indi anlayıram ki, qara gürülər insanın yetişməsi üçün ağ günlərdən daha lüzumluudur. Təbii ki, bir şərtlə: sükut etməmək, ayılmək və silinmək kimi zillətlərə qatlanmamaq şartı ilə.

Fevral ayının ortaları idi. Qarabağdan hələ də xəbər gəlmirdi. Getdiğcə qorxularım, vahimələrim artırdı. Peterburqda atamın mənə göndərdiyi təlegrafı xatırladım: Yüz əlli manat al, hara istəyirsən, get!

"Haraya istəyirsən, get" sözü heç xoş deyildi. Şübhəsiz ki, bir hiddət, məmənuniyyətsizlik ifadə edirdi. Onsuz da atamın və bütün ailəmin Peterburqda məktəbə girmədiyimdən və Fransaya gedmişdən məmənun olmayaqlarını bildirdim. Lakin ata deyilmi? Bu hiddət nə qədər davam edəcəkdi? Üstəlik, bu qədər uzaqda və Fransada, qürbətdə olan övladına qarşı. Həm də atamı istədiyi kimi yola gətirən, böyük əmimə təsir edə bilən anam kimi vəkilim vardi.

Bunlar beynimi artıq six-six əhatə edən qara dùşuncələri qovmaq üçün öz-özümə verdiyim təsəllilərdi.

Fəqət günlər keçir, xəbər gəlmirdi. Madama evin kirayə pulunu ödəmək zamanı gəldi. Cibimdə artıq franklar deyil, santimlər qaldı. Necə olacaq? Nə edəcəyəm?

Mənim gürcü dostlarım da mənimlə özüm qədər maraqlanırdılar. Onlar da Qarabağın bu süküntuna heyər edirdilər. Kim bilir, bəlkə də, məndən şübhələrindər. Mənim qarabağlı olmadığımı, atam, anam, ailəm olmadığını, sərsəri olduğumu ürəklərində düşünürdürlər. Sonralar Qafqazda rastlaştığımız zaman ağılma galən bu şübhələrdən bəhs edərdim və qəhəqəhə ilə gülərdik. Fəqət 1888-ci ilin fevralın 20-də qəhəqəhayəl deyil, adı gülüşdən də uzaqdıq. Bilirdim ki, vadillilərin imkanı olsayıdı, məndən heç bir yardımınızı əsirgəməzdilər. Fəqət onlar da çox pis vəziyyətdə idilər. Ancaq özlərini dolandırıbildilər. Buna baxmayaraq, mənə hər gün onlara bərabər yemək yeməyi təklif etdilər. Mən utancımdan qıpçırmızı qızardım və təşəkkür edərək bu təklifi rədd etdim. Onların üzülməməsi üçün hər gün əvəzinə üç-dörd gündən bir getməyə başladım. İndi onlar məni axtarırdılar.

Madamlı açıq şəkildə danışdım. Vəziyyəti izah etdim. Mənə: "Bir ay gözləməyə razı oluram. Lakin siz də razılaşın ki, daha çox gözləyə bilmərəm. Çünkü mən də kasib bir qadınam. Otaq kirayəsi ilə dolanıram", - dedi.

Haqlı idi. Bu davranışsı da alicənablıydı.

Yeməyimə gəlincə, bunu da fransızlara məxsus etimad üsulu ilə həll etdim. Yeməklərimi o qədər sadələşdirdim ki, hamısını bir baqqaldan alırdım: qəhvə, çay, şəkər, hər gün bir az yağı, bir az göyərti, bir-iki yumurta, bəzən də bir parça ət. Bütün isti-

fadə etdiyim ərzaq. Mən bütün bunları yaşadığım evin altındaki baqqaldan alırdım. Fransız pul sistemi mənim vəziyyətimdə olanlar üçün əlverişli idi. Bir frank edən yüz santimi xərclə-xərclə bitmirdi: 20 santimlik qəhvə və yaxud çay, 20 santimlik şəkər, 15 santimə iki yumurta, 10 santimlik göyərti. Beləcə, günorta yeməyinizi hazır. Cibinizdə həl 25 santim qalır. Mən nə qohxanaya, nə gəzməyə, nə teatra gedirdim və çox məsrəf də yoxdu, gündə frank yarımla dolana bilərdim, dolandım da.

O vaxta qədər ki cibimdəki pul bitdi, baqqala getməyə utandım. Tam iki gün sabır etdim. Lakin üçüncü gün taqatım qalmadı, aşağıya endim, kassada əyləşən baqqalın xanımına utana-utana: "Madam, mənə etimad edərsinizmi, nisya mal verərsinizmi? Pul gözələyirəm. Vaxtında gəlmədi. Siyintidəyim", - dedim.

- Siz bizim müştərimizsiniz. Əlbəttə ki, etimad edərik. Nə istəyirsiniz, alın.

Bu sözlərin mənə verdiyi mənəvi zövqü və onlardan aldığım qüvvət və imanı heç bir kəlmə ilə ifadə edə bilmirəm. Fransız qadın mənə bir xilaskar mələk kimi göründü. Təşəkkür etdim və hər gün aldığım qədər - frank yarımlıq ərzaq aldım. Gedərkən bir daha təşəkkür etdim.

- Narahat olmayın, sıxılmayın. Hər zaman xidmətə hazırlıq.

Bu "xidmətə hazırlıq" aylarca davam etdi. Belə ki, pul geldiyi zaman hesabı ödəyəndə tam 400 frank borcum vardi.

Evdən ancaq günortadan sonra çıxırdım. Get-

diyim yerlər Panteon ilə rəsədxana arasında idi. Bəzən St.Genevieve kitabxanasına baş çəkər, əldə edə bilmədiyim kitabları orada oxuyardım. Ancaq əksərən Odeon qalereyası ilə Lüksemburq bağında dolşardım. O zaman tarçıh etdiyim Alfret de Musset ilə Lamartini oralarda oxuyar, bəzən də əzberleyərdim.

Mənim indiyə qədər Parisdə tanıldıgım və məşğıl olduğum şeylər bu bağdakı keçmiş fransız kralıçalarının heykəlləri, bağın hovuzları, sarayın saatı, bu saatin düz ortasından başlayaraq qarşıda görünən rəsədxananın qübbəsindən keçən birinci meridian və üzərində oturub biçaqla adımı yazdıığım skamyaları. Bunun xaricində ev sahibləri ilə gürcülrəndən başqa nə bir insan, nə də bir yer bildirdim. Nə qəribədir ki, tam 40 il sonra yoldaşımla bərabər Lüksemburq bağını gəzərkən skamyaların üstünü tədqiq etməyə başladım. İşin fərqində olan yoldaşım:

- Nə axtarırsan? - deyə soruşdu.
- Vaxtilə bunların üstünə adımı həkk etmişdim.

Yoldaşım qəhqəhəylə güldü:

- Yarım əsr vaxt keçib. O zamandan burada neçə skamyə dəyişib. Əsan rüzgar, yağan yağmur hətta səni, məni dəyişdirib.

Heyhat, necə acı bir həqiqət! Hər şeyi silib-süpərən zaman, nə amansızsan!

Fəqət o vaxt belə şeylər ağlıma da gəlməzdı. Hər nə qədər həyat məni sıxışdırsa da, özünü acı xəbərdarlıqla xatırlatsa da, mən özünə qaparılmış halda yaşamama davam edirdim.

Fevralın sonu gəldi. Martin ortasına çatdıq. Evdən hələ də xəbər yoxdu. Neçə məktub yazdım, heç birinə cavab gəlmədi. Nə edəcəkdik? Ev sahibinin verdiyi möhlətdən yanım ay da keçdi. Onu gördüyü zamanlar başımı aşağı əyirdim. Nəhayət, dil-ləndi:

- Əzizim Əhməd bəy, mənim sebrim deyil, taqətim tükəndi. Mən bu otağı kirayəyə vermək məcburiyyətindəyəm. Əmin olun ki, başqa cür hərəkət etmək imkanım olsayı, sizə qarşı bunu etməzdim.

Nə deyə bilərdim ki? Tamamilə haqlı idı. Amma hara gedəcəkdik? Madama dedim ki:

- Sizə namus sözü verirəm. Mütləq haqqınızı ödəyəcəyəm. Bir yanlışlıq məni bu faciəyə məruz qoydu. Sizin artıq döza bilməyacınizi anlayıram. Mənim tutduğum otağı siz kirayəyə verin. Amma məni də özünüzdən uzaqlaşdırmasın. Mən heç kimi tanımiram. Kimsəm yoxdu. Sizdən rica edirəm, damın altındaki boşluqda qalmığımıma icazə verin.

Qadın heyrətlə gözlərimin içində baxdı və üzüntülü bir dilla:

- Yaxşı. Madam ki, razı olursunuz, buyurunuz. Lakin xəbərdarlıq edirəm ki, çox zəhmət və əziyyət çəkəcəksiniz.

- Hər şeyə dözəcəyəm, madam.

Bu gözəl qəlbli ixtiyar qadın damın altını özü təmizlədi, çarpayımı, aşyamı oraya daşıtdırdı.

Düz üç ay bu dar, qaranlıq, toz və həşəratla dolu yerdə qaldım. Yeməyim baqqaldan borclu olduğum südlü qəhvə, çörək və pendirdən ibarətdi. Gecələr yatmaddım. Düşüncə bir tərəfdən, taxtabiti digər tərəfdən rahatlıq verməzdı. Dan yerinin

ağarmasını həsrətlə gözləyərdim. Tez yataqdan qalxardım. Qəhvəni içər, kitablarımı qoltığuma vurub küçəyə qaçar, Lüksemburq bağına gedərdim. Orada qapalı bir künca çəkilərək yanındakı fransız-rus lügəti, alimdəki Musset və Hugo və ya Toefil Gotyer kitabları ilə fransızca öyrənməyə cəhd edərdim.

1929-cu ildə Fransanı ziyarət etdim. Bütün bu yerləri zavallı yoldaşımı göstərərək keçirdiyim həyacanı izah edərkən gözlərim yaşardı.

Yoldaşım güldü və dedi:

- Çəkdiyin əzablara 50 il sonramı təəssüflənir-sən?

- Xeyr, xeyr. Ona görə deyil, Əksinə, həyatın ta ilk gündən mənə verdiyi işgəncələrə minnətdəram. Çünkü bütün ömrüm boyu davam edən min cür imtahanlara keçirdiyim bu işgəncələr sayasında dözə bildim. Məni xüsusişə mütəəssir edən ailənin mənə unutmuş olması idi. Necə oldu ki, aylarla xatırlamadılar.

- Bizim məmələkətdə sənə gələnə qədər təhsil üçün ancaq Kərbəlaya və Nəcəfə övlad göndərildilər. Onlara da ildə bir dəfə ziyarətçilər vasitəsilə pul göndərərdilər. Çünkü talabə imamın hövzəsinin yanındakı bir mədrəsəyə yerləşir, yaşamı da imamın otagından təmin edilirdi. Kimsə onları nə düşünər, nə də axtarardı. Sizinkilər Parisin qiyamət bir yer olduğunu haradan bilsinlər? Zənn ediblər ki, bura da Nəcəf kimi bir yerdir. Yoxsa heç rahat olardılar mı?

Bəlkə də, doğru fikir idi. Fəqət bu məsələni araşdırma bilmədim. Çünkü Qafqaza qayıtdığım zaman həm zavallı anam, həm atam, həm də əmim vəfat etmişdi.

College de France

Hüquq məktəbinə hazırlıq və münasibətlərin genişlənməsi

Nəhayət, mayın ortasına doğru evdən cavab gəldi. Həmin günü heç unutmuram.

Sabah saat 9 radələrində yaşadığım damın taxta qapısı döyüldü. Ev sahibi olduğunu zənn edərək, "buyurun, madam" dedim.

Rəsmi geyimli biri əlində çanta ilə içəri girdi. Polis zənn etdim. Məgər poçtalyon imiş. Evdən gələn pul ilə məktubu gətiribmiş. Məktubu aldım. Üstündə rusca "400 rubl" yazılmışdı. Sevinc və məmənunyyətim hədsiz və sonsuzdu. Tək olsaydım, qalxb "Uzundərə" oynayaçaqdım.

Poçtalyon dəftərini uzatdı, bir yer göstərərək imzalamağı istədi. Bir az gözləməsini bildirdim və madamı çağıraraq pul gəldiyini müjdəladım. Eyni zamanda poçtalyona 1 frank verməsini rica etdim.

Mənə yaxşılıq edərək qoruyanlara qarşı borçlımı ödəyərək utanmaq ehtimalından qurtulduğuma hədsiz məmənun idim.

İndi bu rus pullarını fransız frankları ilə dəyişdirmək lazımdı. Necə edəcəkdəm? Gürcülərin yanına qəçdim. Onlar da mənim qədər sevindilər və biri məni Odeon teatrının yanındakı tramvay stansiyasına apardı və orada mənimlə bərabər cüt atla yürüyən tramvayın açıq üst hissəsinə mindik. Tramvay Bulvar Sen Mişeli, bir körpünü keçdi. Sonra "Rivoli" adlanan küçəni təqib edərək böyük

bulvara doğru yol aldı. Mən bütün bunları ilk dəfə idi, gördüm. Böyük bulvarın üzbüüzündə tramvaydan endik və bir köşkün önünə gəldik. Dostum "buradır" dedi.

Bir rubla qarşı iki yarım frank verildi. Bu şəkil-də min frank alıdıq. Yenə eyni yol ilə evə qayıtdıq. 250 frank baqqala, 100 frank ev sahibinə, 100 frank kişiçə başındakı aylardan bəri nisə qəzet aldığım qadına verdim. Mənim həvəs və təşəkkür ilə pul verməyim bu adamların çox xoşuna gəldi, "A votre service" deyərək qarşılıq verdilər.

Fransada necə yüksək insanlıq var! Heç tanımı-dıqları adama aylarla nisə xidmət göstərmək, bu şəkildə çox insanı müşküл vəziyyətdən qurtarmaq. Sonradan anladım ki, digər tələbələr də bu insanlıqdan istifadə etməkdəirlər. Hətta baqqal mənə dedi ki:

- Əfəndim, bu kimi köməkliliklər xüsusi bir şey deyil. İmkən verir ki, arada etimad yaransın. Bu etimad məsələsində on öndə gələn türklərdir. Türk tələbasına nisə otaq, yemək, hətta paltar da verirlər. Çünkü bilirik ki, onlar nə olsa da, borclarını ödəyəcəklər. Lakin yunanlar belə deyillər. Yunan tələbəyə əslə etimad edilməz. Çünkü pulları olduğu halda borclarını ödəməzlər.

Bütün borclarımı verdikdən sonra cibimdə 500 frank qalmışdı. Bir az paltar və çamaşır da təd-rük etmək lazımdı. Bunlara da 200 sərf etdim. 300 qaldı.

İndi ilk işim, albəttə ki, mənzili dəyişdirmək idi. Rue de Glacier-də madam Germaina adında bir xanımın pansionu vardı. Aylığı 75 və 90 frankdı.

Biz 75-liyi tərcih etdik və üç aylıq pulu əvvəlcədən verdik. Üçüncü mərtəbədə balkonlu bir otağa yer-ləşdim. Artıq maddi yaşam baxımından heç bir şey düşünmürdüm.



34 PARIS. — La Sorbonne, Ecole des hautes études, Cours de M. le Professeur Pichot

Sarbonna Universitetində mühazira

Bu ərefədə fransız dilini öyrənməkdə xeyli ira-lılıdım. Artıq sixilmədən danışa bilirdim. Mü-nasibətləri genişləndirməyə, iraliyə doğru getməyə başladım. Qaldığım pansionatda çoxlu romenlər, bolqarlar və iki iranlı hökmilə üç misirli də vardi. Sonuncularla dərhal anlaştıq və görüşməyə baş-lağıq. Onlar mənə evdə oturmaqdansa, məsələn, College de France-yə, yaxud Şərq dilləri məktəbindəki dərsləri dinləməyə getməyin daha faydalı, daha ayləncəli olacağını söylədilər. College de France daha yaxındı. Günün birində oraya getdim. Bina wə bütün mühit məndə dərin tasir oytadı. Orta əsrlərdən qalma bu köhnə binanın görünüşündə qəribə bir qıdsiyət vardi. Parlaq və qurucu oldu-ğu görünürdü. Təvəzökarlıqla əzəmet onda qəribə bir ahəng yaradırdı. Bağçanın içərisindəki Volterin heykəli, illərdən bəri xəyalimdə yaşıtdığım böyük

səxsiyyətin zəif, qırışq və məsxərəçi siması mənə hələ də ətrafına baxan, gördüyü zəiflikləri, axmaqlıqları və yanlışlıqları mərhəmətsizcəsinə qamçlayan canlı bir adam təsəssüratı yaratdı.

Rue des Ecoles zəngin landollarla (fayton növü – D.Ə.) dolmuşdu. Səbəbinə soruşdum. Dedilər ki, Renanın dərs günüdür. Parisin an ali və on sıq bayları və xanımları ustادı dirləməyə gəlmışdır.

Əsrlərin təsiri ilə qaralmış divara asılmış elanı oxudum. Anladım ki, burada Ecole des hautes études Pratique-nin dil və tarix şöbəsində Jaymis Darmışdər adında bir professor "Şahnamə" ilə "Zənd Avesta"ni izah edir.



PARIS. — La Sorbonne, bibliothèque des Sciences Études, salle de travail.

Sorbonna Universiteti. Kitabxana

Dərhal girdim. Kürsünün üstündə qozbel, kiçik bir insan gördüm. Önündə böyük hacmli kitablar vardı. Yanındaki stulda ortayaşlı, hündür, olduqca xoş bir xanım oturmuşdu. Öndəki iki sıradə dirləyicilər six oturmışdalar. Diqqəti cəlb etmədən arxa sıradə bir yerdə əyləşdim.

Ustad Firdovsidən bir şeir oxumuş, kəlmələri izah edirdi. İçəri daxil olduğum zaman "gül" kəlməsinin uzun əsrlər davam edən sərgüzəştlərini nəql edirdi. O na uzun və tükonmaz bir tarix! Bu tarixi danışmaq üçün na uzun və tükonmaz bir səbir! O na sonu gəlməz vəsiqələr, ictihadlar! Ustad fars dilinin cəddi olan Zənddə bu kəlmənin "verta" şəklində olduğunu deyir. Fəqət gün keçdikcə, dövrən dayışdıkca "verta" da dəyişir. Əvvəlcə "gelta" olur, sonra "gelt" olur, sonra da "gül". Fəqət bu "sonralar" yüz illərlə ölçülürlər və hər "sonra" hər dəyişmə sənədlərlə isbat edilir.

Heyran qaldım. Sabahdan etibarən müntəzəm davam edəcəyəm.

Soruşdum:

— Görəsən, belə bir şey türk dili üçün də varmı?...

(Əhməd bəy Ağaoğlunun öz əli ilə yazdığı xatirələri, təessüf ki, burada bitir. Oğlu Səməd Ağaoğlu bununla bağlı yazır: "Atamın əllə yazdığını xatirələri bura qədərdir. Bundan sonra davam etmədi. Ölümündən iki ay əvvəl mənə bu sətirələri oxuduqdan sonra "artıq buraxacağam, xatirələrin içində boğulmaq məni sonsuz dərəcədə üzür, məndən sonra sizlər dəftərimdən təqib edərək yazarsınız")

"Cumhuriyyət" yazıları



Ətrafımda boşluq
genişlənir, dərinləşir.
29 illik yoldaşlarım
bir-bir gedirlər. Ziya
Gökalp, Rəşid Qalib,
Yusuf Akçura! Neçəsi
qaldı? Onsuz da yola
çıxarkən neçə idik ki?
Toplasan, 10-u keçməz!

Fəqət həyatın bu nə
qəribə, nə anlaşılmaz
cılvasıdır ki, hamisindən
ixtiyar va hamisindən
çox yaşı olduğum
halda, onlar gedir, mən
qahram! Bu da talenin mənə qarşı göstərdiyi mər-
həmətsizliklərdən birimi?

Daha bir neçə gün əvvəl zavallı Yusuf, Sadri Maksudi ilə bərabər məni görməyə gəlmİŞİDLƏR. Altı aydır, görüşə bilmirdik. İlk baxışında zavalının üzündə ölüm pəncəsinin nişanmasını gördüm və qeyri-ixtiyari "Yusuf! Bu nə haldir? Sən çox yaşlındın, çox çökdün! Özüna baxmursan" deyə çığrıldım. Zavallı ağır-ağır nəfəs alaraq belini kresloya söykədi və həzin bir səslə dedi: "Xanım afəndinin (ötən il eyni xəstəlikdən vəfat edən bədbəxt xanımı nəzarda tuturdu) son günlərini yaşayıram, eyni hallar, eyni əlamətlər!"

Haqqıqtan, ağappaq və pərişan saqqalı ilə örtülü müş boz rəngli üzü can çəkişər halda olan birisini andırırı.

"Bir az istirahət etsən, işlərdən çekilsən, çox yaxşı olar", - dedim.

"Bəli, mən də düşünürəm. Ankaraya gedib məzuniyyət istəyəcəyəm!" - dedi.

Qədər fürsət vermadı.

Yusuf 40 ildən bəri Türk vətəninin irfan və siyasət həyatına yaxından qarışmış bir şəxsiyyətdir. Yazıldıq kimi, o nə azərbaycanlı, nə də dağıstanlı idi. Şimal türklərindən, kazanlı idi. Büttün 1idl çayı boyunca tanınmış qədim Akçura ocağından-dı. Atasının və emilərinin böyük çuxa fabrikleri vardı. Atasının vəfatından sonra emisinin varisi oldu. Hətta bir zamanlar fabriklərin idarəciliyi ona verilmişdi. Fəqət Yusufun uca qəlbini fabriklərdəki fəhlələrə qarşı rava görülən qeyri-insani rəftərlər-dən döyrə bilmədi, işdən vaz keşdi, qəzetçiliklə dolanlığı secdi. Ta ilk yaşlarında atası ilə bərabər İstanbulda gələrkən Aksaray cəvərində aldıqları bir evə yerləşdilər və Yusuf təhsilini İstanbulbulda türk məktəblərində aldı. İbtidai məktəbi bitirdikdən sonra onu o zamankı hərbi məktəbə verdilər və Yusuf hərbi təhsilinə ta ərkani-hərbiyyə məktəbinin birinci sinfinədək davam etdi. Fəqət bu ərafədə Əbdülhəmid onu bir çox dostları ilə bərabər və xüsusilə sonralar bacanağı olan bugünkü Lehistan¹ səfirimiz Fəridlə birlikdə Trablus-qərba sürgün etdi. Orada bir müddət qaldıqdan sonra Fəridlə birlikdə yoluñ taparaq qaçdlar və Parisə gələrək har ikisi də Parisin məşhur Academie des Sciences Morales et Politiques ali məktəbinə girdilər və uğurla başa vurdular.

Yusuf Fransadan Rusiyaya qayıtdı. Bu, yaşadı-

¹ Polşa

ğımız əsrin başlangıcında idi. Bizdə hələ istibdad bütün şiddəti ilə davam edirdi. Fəqət Rusiyada istibdadın kökləri bir tərəfdən inqilabçıların daxildəki fəaliyyətləri və digər tərəfdən da Yaponiyanın vurduğu şiddetli zərbələrin təsirləri ilə zədələnmiş və sarsılmışdı idi. Bu aciz² də o zaman Avropadan qayıdaq Bakıda Hüseynzadə Əli bəy ilə bərabər ilk gündəlik türk qəzətini qurmağa müvəffəq olmuşdu.

Yusuf, yuxarıda qeyd etdiyimiz kimi, emisinin fabriklərini tərk edərək Kazanda çıxan "Vaxt" qəzeti ilə Bağçasarayda çıxan və əqrəbəsi mərhum Qaspıralı tərafından nəşr edilən "Tərcümən" qəzətinə yazardı. Bizim ilk tanışlığımız bu surətlə qəzet vasitəsilə və qiyabi olmuşdu. Fəqət 1908-ci ildə Türkiyədə inqilab, Rusiyada isə dəhşətli bir irticə peydə olur. İkimiz də Rusiyani tərk etmək məcburiyyətində qalırıq, İstanbulda gələrək burada yerləşirik və o gündən bu günə qədər ayrılmaz yoldaş oluruq.

Yusuf öz yolunu hələ o zamanlar nəşr etdiyi kiçik, fəqət çox mühüm bir risala ilə təqdim edir. Bu risala "Üç siyaset: türkçülük, islamçılıq və osmanlıçılıq" başlığını daşıyır. Yusuf idealının türkçülük olduğunu və Türk dövləti üçün türkçülük siyasetindən başqa bir yoluñ xəta olduğunu açıq şəkildə izah edir.

Bu surətlə müştərək ideal başda Ziya Gökalp olmaqla bir neçə dostu birləşdirir.

Millət şairi Məhəmməd Əminin³ təşəbbüsü və Ziya Gökalpin da yardımını ilə daha o zamanlar Sa-

² Ağaoğlu özünü nəzərdə tutur.

³ Yurdaqlı

lonikdə olan İttihad və Tərəqqinin Ümumi-mərkəzi "Türk Yurdu" məcmuəsinin qurulmasına qərar verir. Ümumi-mərkəz tərəfindən göndərilən nümayəndə yanuma gəldi və məcmuənin mənim evimdəki ilk quruluşunda Yusuf da başlıca olaraq iştirak etdi.

Məcmuənin idarəciliyi Yusufa verildi. Eyni zamanda, Cəlal Sahir, Fuad Körplüzada və Həmdullah Sübhi də məcmuə ətrafında toplandılar. Nəcib Asım, Fuad Baylar kimi əvvəldən türk tarixi ilə məşğul olanlar da təbiəti ilə məcmuənin söz sahibləri arasında idilər. Salonikdə qızan və Ziya Gökalp tərəfindən ilhamlandıran "Gənc Qələmlər" ətrafında toplanmış mərhüm Ömər Seyfəddin, Əli Canib kimi gənc mühərrirlər da çox keçmədən "Türk Yurdu"na gəldilər.

Bu surətlə "Türk Yurdu" ətrafında xeyli səmi-mi və qüvvətli bir ideal ocağı quruldu. Məcmuənin idarəciliyini üzərinə götürən Yusufa bu ocaqda və ocağın apardığı qiymətli mücadilədə təbiətilə çox şərəflə bir yer ayrılmışdı.

Cəsarətlə deyə bilərəm ki, Yusuf bu vəzifəsini kimsənin edə bilməyəcəyi bir fədakarlıq və bağlılıqla etdi. Onsuz da o bütün hayatını vəzifə adamı olaraq keçirdi. Üzərinə götürdüyü hər işə bütün ruhu və canı ilə bağlanırdu. Özündən sonra "Yurd" bir çox əllər keçdi. Fəqət kimsə o və Cəlal Sahir qədər müvəffəq ola bilmədi!

Yusuf İttihad və Tərəqqi Cəmiyyətinə girmədi. Fəqət ideal onu ittihadçılarla çalışmağa sövq etdi. Belə ki, ittihadçı olmadan xalq arasında ittihadçı kimi tanınmışdı.

Yusuf eyni zamanda universitetdə tarix profesoru idi. Sonra bu ünvanını Ankarada mühafizə etdi və Ankara Hüquq fakültəsində verdiyi "yaxın dövr" dərslərinə dair qeydləri məmləkətimizdə in迪yədək bənzəri yazılmamış mühüm və qiymətli bir əsərdir!

Fəqət bu vəzifələrin xaricində bir çox digər ic-timai işlərdə də Yusuf özünü göstərdi. I Dünya müharibəsi əsnasında Hilali-Əhmər Cəmiyyəti onu Rusiyaya, Rusiyadakı türk asırlarına yardım üçün göndərdi. Bu vəzifəni də Yusuf min bir təhlükə içində böyük bir uğurla və məhərətlə həyata keçirdi.

Mütərəkə⁴ əsnasında tərəddüd etmədən Anatolya getdi və Qurtuluş mücadiləsində iştirak etdi. Maltadan qayıdışında Ankaraya gedərək onu ilk gördüğüm zaman tanmadım. Gözel bir ata minmiş, hündürboylu, ağ saçlı, harbi geyimdə və general sandığın biri atını üstüme sürdü. Mən türkərkə bir yana çəkildim. Yusuf qəhqəhə çəkərək:

"Gördünmü?! Biz əsgərlər başıpozuqlara belə edərik!" – dedi və atdan endi. Məgər yenidən əsgəri xidmətə alınmış və kuryerlik edirmiş!

Bir müddət sonra xariciyyə vəkalətində işə götürüldü və orada da ona verilən vəzifələri böyük bir ustalıq və ləyaqatlı yerinə yetirdi.

Qurtuluş savaşının sonunda İstanbul məbusu⁵ oldu. İştirak etdiyi müxtəlif komitələrdə dərin bir məsuliyyət duyğusu ilə çalışdığı kimi məclis mü-

4 I Dünya müharibəsində Türkiyənin işgal və Qurtuluş savaşı arasındaki dönəmə

5 Millət vəkilisi

zakirələrində də bilgisiylə seçildi, Məclis fəaliyyətində onu xüsusilə türk fəhlə həyatı maraqlandırırdı və onun verdiyi bir deklarasiyaya görədir ki, bugünkü iş qanunu layihəsi hazırlanır.

Və bütün bunları etməkla bərabər Yusuf Ankara fakültəsindəki dərslərinə müntəzəm davam edir, bir çox qəzetlərə və məcmuələrə məqalələr yazır, bir çox cəmiyyətlərdə iştirak edirdi.

Son iki ildən bəri özünü xüsusilə "Türk Tarixi-ni Tədqiq Cəmiyyəti"nə vermişdi. Bu cəmiyyətin ikinci rəisi ünvani ilə gecə-gündüz çalışmaq lazımlı galındı. Mərhum cəmiyyətin uğurlu olmasına özü üçün bir şərəf və heysiyyət məsələsi etmişdi. Mən elə zamanlar bilirəm ki, iki gün gecə və gündüz yatmadan çalışmış və nəhayət, bayılmışdır.

Yusuf vəzifəyə bu qədər bağlı idi!

Onun geniş və dərin bilgiləri, vəzifəyə bağlılığı, ali və temiz ruhu, həssas və nəcib qəlbini və xüsusilə ləkəsiz əxlaqı onu tanıyan dostlarının, yaxınlarının qəlbində yixilməz bir abidə etmişdir! O, qırx il dayanmadan Türk ölkələrinin hər tərəfində türk gəndiliyini tərəqqiyə, təkamülə, hürriyyyətə və insani ucalığa çağırmuşdur və şübhəsiz ki, onun ölüm xəbəri bütün bu ölkələrin hamisində üzüntü ilə qarşılanacaqdır!

Arxasında qoymuş və haqlarında daim narahat olduğu yoldaşı ilə iki uşağına Allahdan təsəlli və səbir diləyirkim.

"Cümhuriyyət", 3889-cu say

13 Mart, 1935

Cəlal Sahir



Yusuf Akçuradan sonra Cəlal Sahir! Və neçə ay ara ilə? Kim qaldı? Kim qalacaq ki? Öncə gedənlərimi yanmamalı, qalanlarımı? Hər halda yolunun yolda olması daha yaxşıdır, cünki, heç olmasa, bu dəli qəlbin çırıntılarına məruz qalmaz!

İyirmi altı il əvvəl ilk görüşdüyüümüzdə bir-birimizi sevdik. Və o gündən bu qara günə qədər aramızda bu qarşılıqlı məhəbbəti zədələyəcək ən kiçik hadisə də olmadı. Ancaq son günlərdə bir qəbəhət işlədim ki, indi qəlbimi parçalamadı. Ankaraya gedəcəyim günün ərafəsində ondan həzin bir məktub aldım. Məni yanına çağırırdı. Fəqət uzaqda qaldığı və Ankaraya getməyim də həyatı bir məsələ ilə əlaqlı olduğu üçün bu arzusunu yerinə yetirə bilmədim. Ah! Qəddar əcəlin bu qədər yaxınlaşmış olduğunu necə təxmin edə bilərdim?

Türkçülük cərəyanı başlar-başlamaz Fəcri-Ati⁶ gənclərinin çoxu – Cəlal Sahir başda olmaqla bu cərəyanı qoşuldular və o gündən etibarən Cəlal Sahir bu cərəyanın ən mühüm amillərindən biri oldu, dəfələrlə "Türk Yurdu" məcmuəsinə o idarə etdi və aramızda an yaxşı və an gözəl idarə edən də o oldu.

6 Türk ədəbi axını. Axının təməlində keçmiş yixmaq, yerinə yenini – bugünkü anlamı ilə Qərb ədəbi anlayışını gətirmək dayanırdı.

Cəlal Sahir eşq və qadın şairi kimi şöhrət qazanıb. Fəqat onun, eyni zamanda, bir çox digər qiyamətli fəzilətləri də var ki, insanlar daha az məlumatlaşdır.

Cəlal Sahir şair olmaqla bərabər mütfəkkirdi. Sonralar mərhum Ziya Gökalp tərəfindən "Türkçülüyün əsasları" adı ilə nəşr edilmiş kitabın içindəkileri Cəlal Sahirin Sultan Əhməddəki evində türkçülər tərəfindən müzakira, münaqişə və təsbit edilmişdi. Aylarca davam edən bu münaqişə, müzakirə əsnasındadır ki, Cəlal Sahirin dərin və sağlam düşünmək qabiliyyətinə vaqif oldum. O, çox məhsuldar və sağlam düşüncə sahibi idi. Ortaya atdığı fikirlər daim mənqli və əsaslı idi. Eyni zamanda, şübhədən şair təfəkkür sahəsində heyrləndirəcək qədər tarazlı və mötədil idi. Neçə dəfə Xalida Ədbilə Ziya Gökalp və ya mənim aramda münaqişə qızışaraq davaya qədər çatmaq üzrə ikən Cəlal Sahir hər iki tərafi məmənun edəcək bir formula müzakirəni təbii yola qoymaq məharətini göstərmişdi.

Bununla bərabər, mərhum qədər qəbul etdiyi prinsiplərə və əsaslarla bağlı və dayanaklı az kimslərə təsadüf etdim. "İdareyi-maslahət" üsuluna qarşı dərin bir nifrat bəslayardı. Düşüncələrini və duyğularını qorxusuz və açıq söyləyərdi. Bu sahədə bütün anlamlı ilə bir fərd idi. Mənfəət və fayda təlaşı ondan çox uzaqdı. Fəqat incə və zərif bir ruh sahibi olduğu üçün başqlarına qarşı dürüst və sərt mövqə göstərməkdən, başqlarının izzəti-nəfəsinə toxunmaqdan da diqqətlə cəkinərdi. Ona görə də açıq və qorxusuz sözləri hər kəsə xoş görünür, hər yerde sevilir və sevinclə qarşılanır. İttihad və Tərəqqi zamanında onun qədər rəislərə qarşı haqq və həqiqəti açıq şəkildə söyləyən az idи. Fəqat söz-

lərinə verdiyi şəkil onlara da hirslenmək imkanını vermirdi. Fəqat Cəlal Sahirin, mənəcə, ən böyük fəziləti vəfa və dostluğa sədaqət və bağlılığı idi. Bu xüsusda onun bənzorinə təsadüf etmədim. Şairin tə ötdən bəri söylədiyi və zamanımızda çox keçərili olan:

"Xuda göstərməsin izmihlal bir yerdə,

Ehibba şivə-i yağmada məbhud eylər adayı"⁷

şəhrin məshhuru onun pak və təmiz ruhuna yad qalmışdır. O bu kimi şeylərə tənəzzül etməzdə və edənlərdən də nifrat edərdi. Məltada əsir olduğum zaman Sahir məktub alduğum tək dostumdu, ailəmi də İstanbulda xatırlayan nadir insanlardan biriydi.

Sahirin həyata qarşı mövqeyi də çox diqqətəlayiqdir. Onun uca ruhu həyatın cilvələrinə qarşı daima kinayəli, heç bir vaxt baş əyməz davranışa sahibdi. Tutulduğu xəstəliyin müalicəsi geniş imkanlar tələb etdiyi halda, o, dəfələrlə ən ibtidai ehtiyaclarını belə təmin edə bilməyəcək vəziyyətlərə düşdü. Fəqat buna baxmayaraq, ondan heç bir zaman şikayət etmişədim. Əksinə, onu daim şən, daim güllərüz gördüm. Sixinti və ehtiyac onun alını deyil, dodaqlarına da qırışdırıldı.

Xülasa, Cəlal Sahir fəzilətləri və xarakteri ilə nümunə olacaq bir şəxsiyyətdi. Onun şair və adib cəhətləri haqqında fikir bəyan etmək mənə düşməz. Ancaq bu qədərini biliyəm ki, türkçülük axınınnı mühüm bir amili sıfətlə istər şeirin, istərsə də

⁷ Tanrı bir yerdə cöküş əlaməti göstərməsin,
Dost bilinənlər yağmada düşməni belə heyrlədə qoyalar.

dilin sadələşməsində, əlbəttə ki, olduqca qiymətli bir rol oynayıb.

Cümhuriyyətin elanı ilə türkliyün hər sahədə yürüyə bilməsi onun arzuladığı ideal idи və bu idealın verəcəyi meyvaları da dadmaq onun an hərəkatlı arzusu idi. Fəqat, nə yaziq ki, qədər möhlət vermədi.

Bütün həyatını milli ideala verən bu fəzilətli insan özündən sonra həyat yoldaşı və bir neçə övladını millətə əmanət qoydu. Bunlar üçün təsəlli və səbir niyaz edirik.

"Cümhuriyyət" qəzeti, 4142-ci say

24 Noyabr, 1935

Türkçənin sərf və nəhvi yoxdur



Müəllim Cövdətin ölümü
münasibatla

son zamanlarını da bir tərəfdən Türk Tarixi Tədqiq Cəmiyyətinə, digər tərəfdən də Osmanlı arxivində tədqiqata sərf etmişdi.

Mərhum naxos olmaqla bərabər boğucu sıxıntılar içində qırınmaq məcburiyyətdində olduğu halda bir dəqiqə də bədbinliyə düşməmiş, daim qüvvətli bir imanla çalışmış, düzgün həyatı və təmiz xarakteri ilə məsləkdaşları arasında seçilmişdi. Otuz il ərzində topladığı nadir sənədləri və qiymətli kitabxanasını İstanbul baladıyyasına hədiyyə etmişdi. Belə birinin vəfati, əlbəttə ki, cəmiyyətin nəzərini çəkməlidir deyə zənn edirdim!

Fəqat, təəssüf ki, təqribən 10 gün keçdiyi halda adı da anılmadı. Təəssüf, çox təəssüf! Bu kimi təvəzük, çalışqan şəxslərin qiymətini bilək, heç olmasa, öldükdən sonra adını yad edək. Yoxsa bir gün

Son günlərdə qəzet xəbərləri arasında gözüm bir neçə sətirlik həzin və kədərlə bir xəbərə ilişidi. Bu xəbərdə müəllim Cövdətin vəfat etdiyi bildirilir-di. Öz-özüma: "Əgər o Cövdətdirsə, qəzətlər mütləq bəhs edərlər", - dedim. Çünkü mərhum pedaqogika dünyamızda çox yüksək bir sima idi, vaxtilə Darülmüellimin müəllimi olmuş, bir çox tələbə yetişdirmiş,

gələr, kimsədə çalışmaq həvəsi də qalma!

Burada mərhumun həyatındaki İstanbulda bilinməyən bir səhifəni anlatmaq istəyirəm. Bu səhifə mərhumun Azərbaycan türklərinin oyanış tarixində oynadığı rola dairdir.

Bundan düz 30 il əvvəldi. Yəni Türkiyədə hələ Əbdülhəmid rejimi bütün əzəməti ilə hökm sürməkdə idi. Rusiya isə Çarlıq üsul-idarəsi xaricdən yaponları zərbələri, daxildən də inqilabçıların ixtilləlları ilə zədələnib sarsılmışdır. Mən və Hüseynzadə Əli bu vəziyyətdən istifadə edərək o zamanadək türklərə türkçə qəzet, məcməə çıxarmağı, türkçə dərs verən məktəb qurmağı şiddətlə rədd edən rus hökumətindən gündəlik qəzet naşr etmək və məktəblər təsis etmək icazəsi qopardıq. Qəzetləri təsis etdik. Məktəbə gəldikdə isə, əvvəla müəllim lazımdı. Məmləkətə türkçə tədris edəcək müəllimlər yoxdu. Hər şeydən əvvəl bir darülmüallimin açıqla lazım gəldi. Zənginlər asanlıqla yola gətfərdik. Pul hazırıldı. Məktəbi qurmaq üçün də İstanbula birisini, bu işi bacaracaq bir müəllim cəlb etmek üçün göndərdik.

Onun bu galişlə həyatının ən əziz və ixtiyarlıq çağında mənə tasallı və zövq verəcək bir xatirəmələ bağlıdır. Bu xatirə həyatda insan üçün ən zövqlü və ən qiymətli şeyin idealın həyata keçmiş olduğunu. Bunu görəndə insanda şübhə yeri qalmır. Qalan hər şey – zəngin sərvət, vəzifə, qüdrət, yoxsulluq, ehtiyac, iztirab, hər şey həyatda iz qoymayan bir hecdən ibarətdir. Əbədi qalan və daim insana yaşatma zövqünü verən yeganə şey idealın həyata keçməsidir. İndi gözlərimi yumur, mərhum Cövdətin Bakıya gəlişi zamanında – İstanbulda və ya Bakıda olsun – türk icmaları ilə bugünkü icma-

lar arasında bir müqayisə aparır, əmələ gəlmış dəyişikliklərin hövsələyə sığmayıacaq qədər geniş və dərin olduğunu görürəm.

Avropadan başımız ideallarla dolu gəlmədi. Türkün şüurlanması, özünü tapması, dilinin açılması, türk qadınının mənəvi varlığı, türk ailəsinin daha ali asaslar üzərində qurulması, türk zehniyyatının dəyişməsi, haqq-hüquq haqqında başqa düsturlara doğru yürüməsi və ilaxır, ilaxır! Fəqət nə rejim, nə də bu rejimlər altında boğulmuş camaat bu ideallara asanlıqla yanaşmayaçaqdı. Misal göstərmək üçün sizə mərhum Cövdətin fealiyyətə başlaması əsnasında baş verən və bu gün hər kəsi heyrləndirəcək, lakin o zaman çox təbii olan hadisədən bəhs edəcəyəm.

Min bir oxşamaqla, min bir yalvarmaqla, min bir öyündə və nəsihətlə ram etməyə çalışdığımız, oxumaq, yazmaq bilməyən zənginləri, nəhayət, bir türk darülmüalliminin qurulması üçün pul verməyə razı saldıq.

Cövdət bu darülmüalliminin programını hazırladı. Əyan və əşrəfdən ibarət bir məclis quruldu. Bakının baş axundu Hacı Mirzə Əbu Turab da orada idi. 70 yaşılu bu ixtiyar Bakının ən öndə gələni, ən nüfuzlu axundi idi. Özüne inanmış elə müridləri vardi ki, bir işarəsi ilə təraddüüsəz adam öldürdülər və bu hərəkatları ilə cənnətin tam ortasında ən gözəl bir köşkə ən nəfis huri və qılmanlara sahib olacaqlarına dərindən inanırdılar. Buna görə də axunda qarşı söz söylənməz, hər nə desə, "bəli, cənab ağa, buyruğunuzdur" deyilərdi.

Cövdət programı oxumağa başladı. Dərslər, dərslərin saatları bir-bir zikr edildi: hesab, tarix,

coğrafiya, kimya, fizika...

Axund yatırıldı, nəhayət, Cövdət oxudu: Türk səhv və nəhvi!⁸

Axund gözlərini açdı və üzərindəki əbanı geri ataraq:

- Nəmənə?

- Türk səhv və nəhvi!

- Xeyr! Belə bir şey yoxdur. Ərəbcədən başqa heç bir dilin sərf və nəhvi yoxdur. Türkçə nəmənədir ki, sərf və nəhvi olsun? Xeyr!

Zavallı Cövdət qələm əlində dayandı və ətrafa baxdı. Hər kəs başını aşağı salmış, kimsədə nəfəs almaq qüdrəti qalmamışdı. Axundun müridləri isə qəzəblı-qəzəblı ətrafa baxırdılar. Bir neçə dəqiqə bu öldürücü sükut içinde keçdi. Nəhayət, mən dözə bilmədim və büzüle-büzülə, kiçilə-kiçilə (Ah bu büzülmələr, bu küçülmələr!): "Cənab Axund! Hər dilin özünə görə bir sərf və nəhvi vardır", - dedim və misal kimi öz adımı götürərək, - Əhməd, Əhməddən, Əhmədə...," - deyə tərif etməyə başladım.

Axund qəzəbləndi:

- Sus! Cahil! Ərəbcədən başqa heç bir dilin sərf və nəhvi olmaz!

Müridlər gözlərini mənə doğru dikmişdilər. Fəqət mən dözə bilmədim:

- Cənab Axund, məsələn, rus dilinin sərf və nəhvi vardır. Rus məktəblərində tədris edilir.

8 Türk dilinin qrammatikası

Axund tamam hirsəndi və bir söyüş də söyüdə:

- Demək, sən bizi rus etmək istəyirsən! Kafir!"

Heyrət içində qaldım. Milli məktəblərin təsis üçün milli bir darülmüallimin açmaq, İstanbuldan bunun üçün adamlar gətirtmək rus etmək üçün imiş!

Cavab vermək istədim. Fəqət müridlərdən biri ayağa qalxaraq belindəki tapançaya əl uzatdı və mənə xıtabən: "Sus! Yoxsa, indicə leşin ortada qalar!" - deyə bağırdı.

Ətrafdan da mənə göz ağartdılar, susdum.

Cövdət programdan türkçə sərf və nəhvi çıxarıdı və bu şəkildə 30 il əvvəl Bakıda türk dilinin sərf və nəhvi olmadığına qərar verildi!

Təbi ki, bu qərar uzun müddət yürümədi. Məktəb açıldı, Cövdət türkçə sərf və nəhv dərslərini də müntəzəm verdirdi.

Mərhumun qurduğu "Füyuzat" adlı darülmüallimini özündən sonra Hüseynzadə Əli davam etdirdi və bu məktəb Azərbaycan türklərinin oyanışında ən təsirli amil oldu. Onun yetişdirdiyi tala-bələr sayəsindədir ki, azərbaycanca istanbulcaya yaxınlaşa-yaxınlaşa bu gün iki ləhcə arasında heç bir fərq qalmamış kimidir!

"Cümhuriyyət" qəzeti, 4170-ci say

22 dekabr, 1935

MANTIKA PALACE

HOTEL

BRASSOUR

ساموس، ٦

١٩٣

Adressa übersetzung:

MANTIKA PALACE

مکتوب

بیوک سلیمان بیوک سلیمان

سکونی بال باشاند

Atatürkə məktublar

مئینقىندا كەنگەلىپەت خاھىزلىرىن خەنچە ۹ مەئىسى ۱-ئاڭىز نىمىءا اىضەرە
كەنگە دەلىپەنە، قۇچىرىم اىچى كە جانلىقى مەسىس بىر وەھىبە ئەنلىق اىپىز
ۋاسىتەلەس وەن دەخىرەنە كەن بىر سەقلىخانىدا دەلەمە جىايىپ قەقەنلە ئەشىجەنە
ئەلەن دەكىزىم ئەملىنىڭ قەقەنلە ئەشىجەنە ئەلەن دەكىزىم ياشان ئەشىجەنە

عازىزلىرى

ئەندا ئەلەن

سانىكە بالاس آنادۇلۇ ۱۹۳۰

Birinci məktub

Mantika Palase Samsun, le 192.

Hotel

Samsoun

.....

Adresse telegraphique

Mantika Palase

Ankara

Büyük Millet Meclisi Reis-i Alisi ve Başkumandan


Mustafa Kemal Paşa hazretlerine

Təltifnamenize mazhariyet acizlerini bahtiyar etti.
 Emr-i alinize tabian Erzuruma gitmeği ve vazifede
 kusur etmemeğe çalışmayı mukaddes bir vecibe telakki
 eder ve istihlas-i vatan uğrundakı bu muazzam müca-
 delede cenab-ı Hakk'ın tevfiq ve inayetlerine mazhar
 olmanız için bütün milletle beraber niyaz ederim, Paşa
 hazretleri.

Acizleri

Ağaoğlu Ahmet

Mantika Palas, Ağaoğlu Ahmet



İkinci məktub⁹

Ankara

Büyük Millet Meclisi Reisi ve Başkumandan

Mustafa Kemal Paşa hazretlerine

Arzu-yi alilerine intisaben Erzurumda camedə müteaddid konfranslarla ikmal-i vazife ettim. Hidmete amade, emr-i münifanelerine¹⁰ müntezirem, Paşa hazretleri.

Acizleri Ağaoğlu Ahmet

Ankara

Maarif Vekili Hamdullah Subhi beyefendi hazretle-rine

Erzurumda dahi müteaddid konferanslar ile ikmal-i vazife etdim. Ne yapacağımın tayinine aid emrinize intizar ediyorum.

Ağaoğlu Ahmed

⁹ Qaralama məktubun ikinci qismi Həmdullah Sübhıyə yazılıb

¹⁰ Yüksek əmrlərinizə.



Əhməd bəy Ağaoğlu gənclik illərində



Əhməd bəylə eyni dövrdə Peterburqda oxuyan azərbaycanlılar. 1887-ci il.

Soldan: Əli bəy Huseynzadə, Əlimardan bəy Topçubaşov, Nəsir bəy Tahirov



Əhməd bəy Ağaoğlu



Əhməd bəy Ağaoğlu



Əhməd bəy Ağaoğlu



Əhməd bəy Ağaoğlu




Ahmet Bey Ağaoğlu



Ahmet Bey Ağaoğlu



Ahmet Bey Ağaoğlu Malta adasında sürgünde





Sükrü Saracoğlu, Mahmut Ünalı Bozquier və Əhməd Ağaoğlu (mdu.com.az)



Əhməd bay Ağaoğlu, Əli Fəthi Okyar
(sağdan 2-ci və 3-cü)



Əhməd bay Ağaoğlu və Mustafa Kamal Atatürk



Əhməd bəy Ağaoğlunun dəfnü



Əhməd bəy Ağaoğlunun məzəri. İstanbul. Feriköy



Əhməd bəy Ağaoğlunun dəfnü



Əhməd bəyin xanımı
Sitarə Ağaoğlu



Əhməd bəyin qızı
Sürayya Ağaoğlu



Əhməd bayin qızı Tezer Ağaoğlu
(Taşkıran)



Əhməd bayin oğlu Səməd Ağaoğlu


Çapar dergisinin satış mərkəzləri!




1. Kitabevim.az / 28 May filiali / 28 May metrosu yaxınlığında
2. Kitabevim.az / Nizami filialı / Nizami metrosu yaxınlığında
3. Kitabevim.az / Əhməddli filialı / Əhməddli metrosu yaxınlığında
4. Oxford Kitab Evi / 28 May metrosu yaxınlığında
5. Akademikitab Kitab Evi / Elmlar Akademiyası metrosunun yeni çıxışı
6. Mənbə Kitab Evi / N.Nərimanov metrosu yaxınlığında
7. Dəniz Kitab Evi / Qazax şəhər Mütefəkkirler Parkı
8. Oxu Kitab Evi / Şəki şəhəri. S.Rəhman küç. 32

Abunəlik və digər məsələlər üçün əlaqə vasitələri:

www.capar.az
www.capardergisi.az
E-mail: info@capar.az
capar.dergisi@gmail.com
Tel: (+994) 50 542 54 89
(+994) 70 717 11 09
<https://www.facebook.com/capardergisi/>
https://www.instagram.com/chapar_dergisi/



Kitabda müəllifin müxtəlif internet portallarında, qəzet və jurnallarda yazdığı yazılar, məşhur şəxslərdən aldığı müsbəhələr dərc edilib.



Kitabda azərbaycanlı mühacirlərin (Məhəmmədəmin Rəsulzadə, Məhəmmədsadiq Aran, Əziz Alpoud) Ergenekon (Novruz) bayramı haqqında yazdıqları məqalələr toplanıb.

**Əhməd bəy Ağaoğlu.
Şuşa, Peterburq və Paris xatirələri
(Atatürkə iki məktub)**

Tərtib edən: Dilqəm ƏHMƏD

Pergament Yayın Evi
Yığılmağa verilib: 30.03.2019
Çapa imzalanub: 02.04.2019
Formatı 60x84 1/16,
Fiziki çap vərəqi 7,5
Tiraj 500

Bakı, Azərbaycan

6.5 AZN



Kitabda Azərbaycan və Türkiyənin böyük mütəfakkiri, ictimai-siyasi xadim Əhməd bay Ağaoğlunun xatiraları, yazıları və bəzi maktubları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotosakillar,
sənədlər dərc edilib

ÇAPAR



+994 50 542 54 89
+994 70 717 11 09
capardergisi@gmail.com
www.capar.az
info@capar.az

Balçı